

Qardaşov Nizami Ağaməmməd

Qr 2324

MÜNDƏRİCAT

	Səh.
GİRİŞ	4
1. Tekstil fabriklərində yunun əyrilməsi prosesi	6
2. Yun qarışığının daranması zamanı keyfiyyətin yüksəldilməsi	24
3. Yun darayıcı aparatın texnoloji hesabatı	48
4. Yun lifindən ipliyin istehsalı prosesinin keyfiyyətinə nəzarət.....	48
NƏTİCƏ VƏ TƏKLİFLƏR	54
ƏDƏBİYYAT	55

REFERAT

Buraxılış işi aparat əyirmə sistemi ilə istehsal olunan yun ipliyinin keyfiyyətinə nəzarətin yüksəldilməsi tədbirlərinin işlənib hazırlanması məsələlərinə həsr edilib.

İşdə yun ipliyinin istehsal prosesləri ilə yanaşı istehsalatda yekun məhsulun alınması üçün istifadə olunan qarışıqların tərkibinin hazırlanmasında, yağılanmasında və daranmasında olan çatışmamazlıqların arayıb ortaya çıxarılması və onların ləğvi yolları şərh edilmişdir.

Buraxılış işində yun ipliyin formalaşması zamanı əmələ gələn quruluşları, həmin quruluşları yaradan səbəblər haqqında şərhlər verilmişdir. İstehsalatda texnoloji prosesin aparılması zamanı bu qüsurların təsiri və parametrləri haqqında məlumatlar verilir.

Bundan başqa istehsal olunan məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi yolları haqqında da təkliflər verilmişdir.

Buraxılış işi 56 səhifədə əlyazmadan, o cümlədən 4 bölmədən, 9 şəkil-dən, 1 cədvəldən və 5 adda istifadə edilən ədəbiyyatların siyahısından ibarətdir.

Buraxılış işi nəticə və təkliflərlə yekunlaşdırılmışdır.

GİRİŞ

İnsanların toxuculuq, yüngül sənaye mallarına və yüksək səviyyəli məişət xidmətinə artan tələbatını təmin etmək üçün göstərilən sahələrə yeni texnologiyaların və maşınların tətbiq edilməsi tələb olunur.

Daha da yüksək keyfiyyətli malların istehsalı üçün avtomatlaşdırılmış istehsal sahələrinin, fabriklərin, kombinatların yaradılmasını tələb edir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yüksək keyfiyyətli mallar istehsal etmək və xidmətlər göstərmək üçün aşağıdakıların həyata keçirilməsi vacibdir.

İlk növbədə boyaq-bəzək istehsalında modanın tələblərinə cavab verən bədii kolaritik tərtib edilmiş mallar istehsal edilməlidir.

Əyricilik, toxuculuq, boyaq-bəzək, trikotaj, tikiş, ayaqqabı istehsalı və məişət xidməti sahələrində əmək məhsuldarlığını 2-3 dəfə artırmağa imkan verən avtomatlaşdırılmış maşınlar və avadanlıqlar kompleksi yaradılmalıdır; yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün yeni yaradılan maşınlar, avtomatlar, avtomatik xətlər avtomatlaşdırma Vasitələri və mikroprosessor texnikası ilə təchiz edilməlidir.

Göstərilən sənaye sahələrin də maşınların kompleks sisteminin yaradılması bu prosesə sistemli yanaşmaqla həyata keçirilə bilər.

Əyricilik istehsalında yeni çəsiddə parça və trikotaj istehsal etmək məqsədilə, burulmuş, fasonlu və kombinə edilmiş sapların istehsalı üçün keçidləri qısalılmış texnologiyalı yüksək məhsuldarlıqlı əyrici maşınlarının yaradılması əsas istiqamət kimi qəbul edilə bilər.

Toxuculuq istehsalında əmək məhsuldarlığını 2-3 dəfə artırmağa imkan verən toxuculuğa hazırlıq şöbəsinin avtomatlaşdırılmış komplekslərinin, məkiksiz və fasılısız parça istehsal edən çoxəsnəkli toxuculuq maşınları əsasında avtomatlaşdırılmış toxuculuq istehsalatları yaradılması istiqaməti vacibdir.

Toxuculuq, yüngül və məişət xidməti sahələrində elmi-texniki inkişafa

məhdudiyyət qoyan boyaq-bəzək istehsalında məhsuldarlığı 2-3 dəfə və daha çox artırmağa imkan verən yeni fiziki-mexaniki üsullarla və yeni emal vasitələrini tətbiq etməklə, ekoloji təmizliyi təmin edən yüksək məhsuldarlıqlı, avtomatlaşdırılmış və mikroprosessorlu maşınların yaradılması çox vacibdir.

Beləliklə, toxuculuq, yüngül və məişət xidməti sahələrində tətbiq edilən maşınların inkişafının əsas istiqamətləri aşağıdakılardır: maşınların və avadanlıqların avtomatlaşdırılması səviyyəsini artırmaq, robotlaşdırılmış texnoloji komplekslərin və geniş çeşid imkanlarına imkan verən çevik xətlərin yaradılmasına imkan vermələri, texnoloji proseslərin yerinə yetirilməsinə və maşınların idarə olunmasını təmin edən mikroprosessorlar sistemi ilə təchiz edilməlidir.

1.TEKSTİL FABRİKLƏRİNDE YUNUN ƏYRİLMƏSİ PROSESLƏRİ

Aparat (mahud) və daraqlı (komvol) əyricilik mövcuddur. Aparat əyriciliyində xammal qismində zərif, yarımqaba və qaba yun kimyəvi şapel lifləri, yunun aparat yaxud daraqlı əyrilməsindən alınmış əyricilik tullantıları, yundan olan məmulatların tullantılarından alınmış, bərpa edilmiş yun və sair tətbiq edilir. Aparat əyriciliyində qarışığa daxil olan komponentlərin qarışdırılması kard darayıcılığına qədər həyata keçirilir. Bütün növ xammal qarışığa, didilmiş (pardaxlanmış), təmizlənmiş şəkildə daxil olmalıdır və ona görə də mAhud fabrikində xam mal ilk növbədə təmizlənməyə və pardaxlanmaya məpuz qoyulur. Qarışığı əl ilə və yaxud qarışdırıcı qurğuda hazırlanmaq olar.

Qarışığı əl ilə hazırlanıqda onun bəzi komponentlərini yağılayırlar, sonra bir müddət qaldıqdan sonra, qarışığı didici maşından bir neçə dəfə buraxaraq didirlər. Qarışığı avtomat hazırlanıqda onu qarışdırmaq üçün təyin edilmiş qurğuda yağılayırlar. Yağlanmış və didilmiş qarışq kard darayıcılığına hazırlanmış hesab edilir.

Aparat əyriciliyində daramaq üçün darayıcı aparatlar tətbiq edilir ki, onların tərkibinə iki və yaxud üç valikli darayıcı maşınlar daxil olur. Digər əyrilmə sistemlərindən fərqli olaraq aparat əyriciliyində, darayıcı aparatdan lenta yox, hazır kələf alınır. Ona görə də bu sistemi *aparat əyricilik sistemi* adlandırırlar. Darayıcı maşından alınmış kələfdən əyrici maşında aparat və yaxud mahud ipliyi istehsal edilir.

Yunun daraqlı əyrilməsində bir neçə əyrilmə sistemi mövcuddur: zəif daraqlı, kabud daraqlı və əyriciliyin vahid sistemi.

Əyriciliyin zərif daraqlı sistemində xammalı kard darayıcılığına hazırlanıqdan sonra darayıcı aparatda, ondan lenta alırlar ki, onu bir neçə keçiddə lenta maşınlarında daraqlı duranmaya hazırlanıqdan sonra periodik işləyən daraqlı darayıcı maşına daxil olur. Daraqlı darayıcı maşınlardan alınmış lent bir neçə keçiddə lenta maşınlarında bərabərləşdirilir.

Bəzən əlavə olaraq hamarlayıcı maşında lentin birləşdirilməsini həyata keçirirlər və bəzən də onları rəngləyirlər. Beləliklə hazırlanmış daraqlı lent liflərin elektrikləşməsini azaltmaq üçün statik elektrikləşmənin yüklənməsini çıxarmaq məqsədi ilə, adətən nəmliyi nisbətən (85%) çox olan zirzəmiyə göndərirlər. Zirzəmidə lenta bir neçə sutka qalır. Zirzəmidən daraqlanmış lenta kələf şöbəsinə (əyricilikdən əvvəlki) daxil olur ki, o əvvəl ardıcılıqla bir neçə lent maşınından, sonra isə bir neçə kələf maşınınından keçir [1].

Əyriciliyin zərif daraqlı sistemindən alınan kələfin xüsusiyyəti ondan ibarətdir ki, onda burulma olmur, tələb olunan möhkəmliyi eşitmə hesabına alır və ona görə də eşilmiş adlanır. Kələfin elektrikləşməsini azaltmaq üçün daraqlı lent kimi onu da zirzəmidə bir neçə gün müddətində saxlayırlar.

Zərif daraqlı əyricilik sisteminin əyricilik şöbəsində üzüklü əyrici maşınlarda kələfdən iplik istehsal edirlər.

Yunun əyriciliyin kobud daraqlı sistemində, zərif daraqlı sistemdə olan keçidlər vardır lakin bu sistemdə tətbiq edilən maşınlar, zərif daraqlı sistemdə tətbiq edilən maşınlardan xeyli fərqlənir. Bu sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, daraqlı daranma üçün burada periodik işləyən daraqlı darayıçı maşınlar əvəzinə, fasılısız işləyən daraqlı darayıçı maşınlar tətbiq edilir. Bundan başqa bu sistemdə iplik üzüklü və yaxud qapaqlı əyrici maşınlarında istehsal edilir.

Hər iki sistemdə çoxlu sayıda keçidlər olduğu üçün çox böyükdür. Son zamanlar qarışq və yaxud qısaltılmış əyrilmə sistemləri tətbiq edilməyə bağlanmışdır ki, burada daraqlı daranma, periodik maşınlarda, yəni zərif daraqlı sistemdə olduğu kimi həyata keçirilir. Kələfi isə burulmuş istehsal edirlər, yəni əyriciliyin qaba daraqlı sistemində olduğu kimi yeni sistemdə kələf və əyricilik maşınlarında yüksək dərəcəli dərticə cihazının tətbiq edilməsi və həmçinin lenta maşınlarında bir və iki keçidə lentin qalınlığının (nömrəsinin) tənzimlənməsi hesabına keçidlərin sayı azaldılır.

Qarışdırmadan əvvəl yuyulmuş təbii yunu çırpıcı maşında pardaxlayırlar (didirlər), əgər onda zibilli tikanlar-pitraq varsa tikanları

təmizləyən maşında onu əlavə mexaniki və yaxud karbonlaşma yolu ilə kimyəvi təmizləməyə məruz qoyurlar. Çirkin yunu ilkin olaraq xüsusi aqreqatda pardaxlayırlar, yuyurlar və qurudurlar. Əgər yun qarşıqda rənglənmiş şəkildə istifadə edilirsə onda bu halda yuyulmuş yunu əvvəlcə çırpılmaya məruz qoyurlar sonra isə rəngləyici aparatda rəngləyirlər, mərkəzdənqaçma qurğusunda sıxırlar, quruducu maşında qurudurlar və çırpıcı və yaxud şipal maşınlarında pardaxlayırlar.

Yunu pardaxlamaq və çırpmaq üçün ən çox iki barabanlı çırpıcı maşını tətbiq edilir.

İki barabanlı çırpıcı maşın fasılısiz işləyən maşındır, belə ki, qidalanma çırpılma və ondan çırpılmış yunun çıxmazı eyni zamanda və fasılısiz həyata keçirilir. Yun qidalandırıcı çərçivəyə şəkildə göstəriləməyən avtoqidalandırıcıdan daxil olur. Çərçivə sıxlasdırıcı valiklə yunu qidalandırıcı valiklərə verir ki, onlardan birincisinin hamar səthi, ikincinin isə barmaqlı səthi vardır. Valikin altında stol yerləşdirilmişdir. Qidalandırıcı valiklər kiçik sürətlə fırlanaraq yunu birinci, fırlanma tezliyi 350 dəq^{-1} olan barmaqlı barabana verir. Bu barabanda səkkiz lövhə vardır ki, hər birində şahmat qaydasında iki cərgədə yerləşdirilmiş 24 barmaq vardır.

Qidalanma zonasında barmaqlar yuna güclü zərbələr endirir, onu yaxşı pardaxlayır və təmizləyir. Barabanın barmaqları ilə ümumi yun kütləsindən ayrılan yun hissəcikləri, kolesnikli çərçivənin üzərinə aşağı hərəkət edir ki, burada onlar mərkəzdənqaçma qüvvəsinin təsiri ilə kolesniklərə çırpılır, silkələnir və kənar qarışqlardan təmizlənir. Zibil qarışqları kolesnikli çərçivənin aralıqlarından keçərək aşağı düşür. İkinci barmaqlı barbanda lövhələrin sayı 12-yə bərabərdir və 380 dəq^{-1} fırlanma tezliyi ilə fırlanır. Birinci və ikinci barmqalı barabanlar arasında emal edilən materialın intensiv təmizlənməsi və pardaxlanması həyata keçirilir. İkinci baraban altında kolesnikli çərçivə vardır ki, oradan zibil qarışqları aşağı düşür. Barabanlarının üstündə və altında işçi valiklər yerləşir. Onların hər birində vint xətti ilə yerləşmiş beş cərgə barmaqları vardır. Bu valiklər bara-

banlarla qarşılıqlı əlaqədə olur və yunu əlavə olaraq pardaxlayır və zibillərdən təmizləyir. Valiklərin və barabanların səthi üzərindəki barmaqlar arasındaki məsafə emal edilən yunun keyfiyyətindən asılı olaraq dəyişdirmək olur. İşçi valiklərin fırlanma tezliyini 100-200dəq⁻¹ hədlərində tənzimləmək olur. Pardaxlanmış və təmizlənmiş yun borudan hava ilə sormaqla çıxarılır.

Kolosnikli çərçivədən düşən zibil qarışqları şnekləri vasitəsi ilə hava üfürücünün borusuna verilir (şəkildə göstərilməyib) və oradan da maşından çıxarılır. Tozlu hava maşının yuxarı hissəsindən pnevmatik qurğunun köməyi ilə borudan çıxarılır. İki barabaklı çırpıcı maşının məhsuldarlığı kq/saatla aşağıdakı formula ilə təyin edilir [2].

$$\Pi = Q \cdot 60 K_c K_{f.i.v.}$$

$$\text{və yaxud} \quad \Pi = V bP K_c K_{f.i.v.} \quad (8.1)$$

burada: Q - maşına bir dəqiqədə yüklənmiş yunun çəkisidir;

V - qidalandırıcı çərçivənin sürətidir m/dəq;

b - qidalandırıcı çərçivənin enliyidir metrlə;


P - qidalandırıcı çərçivədəki yunun çəkləsidir kq/m² ;

K_G – çırpılmadan yunun çıxma əmsalıdır;

$K_{f.i.v.}$ - maşının faydalı iş vaxtıdır.

Maşının faktiki məhsuldarlığı 300-600 kq/saat hədlərində dəyişir.

Pitraq təmizləyən maşınınu pitraqlardan və digər lifli qarışqlarından mexaniki təmizləmək üçün tətbiq edirlər (şəkil 1). Yun əl ilə şaquli çərçivə (2) və divar (3) arasında məsafəsi dəyişə bilən bunkerə (1) yüklenir. Şaquli çərçivə(2) tərpənməzdır, divar (3) isə çərçivəyə doğru hərəkət edə bilir. Bunkerin aşağı hissəsində barmaqlı baraban (4) yerləşir ki, yunu tutaraq, yüksək sürətlə fırlanma hərəkəti edən üçvuruculu barabana (5) verir. Burada baraban (5) yunu pardaxlayır və ilkin olaraq asanlıqla ayrılan zibillərdən təmizləyir və ayrılmış zibillər kolosnikli çərçivədən (6) aşağı düşür və maşından çıxarılır. Baraban (5) yunu horizontal çərçivəyə (7) verir ki ,o da öz növbəsində kiçik sürətlə qidalandırıcı



Şəkil 1. Pitraq təmizləyən maşın

valıklar (8, 9) ötürür. Birinci valikin (8) səthi hamardır, ikinci valikin (9) səihində isə barmaqlar vardır. Yun barmaqlı valikdə onun altında yerləşmiş qidalandırıcı stol (10) arasından keçərək səthində yeddi sıra metallik konik barmaqlar və bir o qədər də bütöv üçbucaqlı qabırğası olan çirpici barabanın (11) təsirinə məruz qalır. Çirpici baraban 350 dəq⁻¹ fırlanma tezliyi ilə sırlanaraq barmaqları və qabırğaları ilə yuna çoxlu sayda zərbələr endirir, onu pardaxlayır və kənar yapışmayan zibillərdən təmizləyir. Yunun təmizlənməsinə, barabanın barmaqları tərəfindən tutulmuş hissəciklərin kolosnikli çərçivənin (12) iti tillərinə çirpılması köməklik göstərir ki, liflərdən zibil qarışıqlarını ayıır və bu çərçivənin arasından aşağı düşür.

Pardaxlanmış və müəyyən qədər təmizlənmiş material çirpici barabandan təmizləyici valıklar (13,14) vasitəsi ilə çıxarılır və 250 dəq⁻¹ fırlanma tezliyi ilə sırlanan daraqlı və yaxud pitraq təmizləyici barabana (15) verir. Bu barabanın səthində müəyyən aralıqlarla 36 metallik lövhə bərkidilmişdir ki, onların hər birinə şrupla yastı daraq bərkdiilmişdir. Bu daraqların dişləri lövhədən 0,5 mm artıq kənara çıxır və barabanın sırlanma istiqamətində yönəlir. Saxlayıcı valik (16_ liflərin maşının altına düşməsinin qarşısını alır. Barabanın daraqları yun dəstini tutur və 2 ədəd çıxarıcı rifli mişarlı valıklar (17,18) ötürür ki, onlar çirpici maşında çıxarılmayan pitraqları və digər zibil qarışıqlarını çıxarırlar. Çıxarıcı valıklar barabanın daraqlarına yaxın yerləşdirilir; aşağı valıkla daraq arasındaki məsafə 0,5-0,8 mm, yuxarı valiklə isə 0,3-0,6 mm təşkil edir. Daraqlı barabandan təmizlənmiş yun torlu baraban (19) tərəfindən çıxarılır və maili müstəvi (20) ilə maşından çıxarılır. Zibil qarışıqları çıxarıcı valıklarla çirpici barabana (11) verilir ki, onlar məftilli çərçivədən (21) zibil Kamerasına atılır və oradan qarışıqlar şnekklə (22) çıxarıılır. Çıxarıcı valıklarə ilisib qalmış kiçik qarışıqlar, onlardan bıçaqla (23) təmizlənir. Qanad (24) zibil qarışıqlarını yuxarı çıxarıcı valikdən aralayıır.

Toz və qısa liflər pux şəklində maşının altından ventilyatorla (25) toz kamerasına aparılır.

Maşının məhsuldarlığı. İki barabanlı çırpıcı maşının məhsuldarlığını hesablamaq üçün yazılmış yuxarıdakı formula ilə hesablanır. Pitraqlardan təmizləndikdən sonra yunun çıxma əmsalı 0,93-0,98 maşının faydalı iş vaxt əmsalı isə 0,95 –ə yaxın olur. Maşının faktiki məhsuldarlığı ən əsas onun bunkerinin vahid müddət ərzində yunla doldurulmasından asılıdır. Bu məhsuldarlıq 40-80 kq/saat hədlərində dəyişə bilir.

Mexaniki üsulla pitraqlardan təmizlənmənin əsas çatışmayan cəhəti yunun kifayət qədər təmizlənməsi, liflərin uzunluqlarının qısalması və onların yumrulanmasıdır. Bu çatışmazlıqlar xüsusi ilə nazik meronos yununu emal etdikdə özünü göstərir. Ona görə də son zamanlar yunu pitraqlardan və digər lifli qarşıqlardan təmizləmək üçün kimyəvi üsul olan karbonlaşmadan istifadə edirlər [1, 3].

Karbonlaşdırma zamanı yunu zəif kükürd turşusu məhlulu ilə hopdurulur və $104-110^0$ temperaturda qurudulur. Nəticədə bitki qarşıqları sonrakı emal zamanı asanlıqla təmizlənir. Karbonlaşdırma üçün fasıləli və fasılısız işləyən qurğular tətbiq edilir. Fasılısız işləyən qurğular axın xətlərini təşkil edir və daha çox məhsuldarlıqlıdır. Bu axın xəttinin tərkibinə avtoqidalandırıcı turşu çənləri (iki ədəd) nəm yunu pardaxlamaq üçün çırpıcı maşın, lentli quruducu, xırdalayıcı maşın, çırpıcı maşın, neytrallaşdırma qurğusu, quruducu maşın daxildir. Karbonlaşdırıcı qurğunun ümumi uzunluğu, bütün maşınları ardıcılıqla bir xətdə quraşdırıldıqda 125 metr olur. Bu maşınları çox hallarda Π – şəkilli yerləşdirirlər. Karbonlaşdırıcı qurğunun məhsuldarlığı 300-500 kq/saat hədlərində olur.

Aparat əyriciliyində təbii yundan başqa süni və sintetik şapel liflərini, öz istehsalından geri qayıtmış lifləri, əyrilik və toxuculuq istehsalındakı tullantıları və həmçinin tullantılardan –loskutdan bərpa edilmiş yunu və pambığı emal edirlər.

Bütün bu xammal növləri öz fiziki-mexaniki xüsusiyyətləri və vəziyyətinə (zibillik dərəcəsinə) görə bir-birindən kəskin fərqlənirlər.

Viskoz, lavsan, nitron və başqa ştapel lifləri fabrikaya rənglənmiş və yaxud antistatik emal olunmuş xam şəkildə daxil olur. Ştapel liflərində çirkəndirici qarışıqlar olmur, ona görə onların qarışdırmağa hazırlanması ancaq bir qədər pardaxlanmasını tələb edir ki, bu məqsədlə valikləri qaldırılmış didici (şipal) maşınları və yaxud bir barabanlı çırpıcı maşınları tətbiq olunur. Əgər fasiləsiz işləyən çırpıcı maşın tətbiq edilirsə, onda onu fasiləsiz işə qoşulurlar və vintelyatoru söndürürlər.

Kələfin ucları, həmçinin darayıcı maşından qırılmış daranmış yun hissələri və yaxud pambıq istehsalatından qayidan olur və onların tərkibində yaxşı, təmiz liflər olur ki, qarışdırmadan əvvəl şipal maşınlarında pardaxlamaya məruz qoymaq kifayətdir. Maşının altına düşmüş uqarın çox hissəsini təşkil edir. Onlar çox zibillidir və ona görə qarışığa yaxşı təmizlənmiş və pardaxlanmış vəziyyətdə daxil olması üçün çox intensiv emalı tələb edir. Şipal maşını təmizləmə qabiliyyətinə malik deyil, lakin o yunu, ştapel liflərini və digər komponentləri yaxşı pardaxlayır və qarışdırır. O fasiləsiz işləyən maşındır. Xammal avtoqidalandırıcı və yaxud əl ilə qidalandırıcı çərçivəyə verilir. Qidalandırıcı çərçivə onu qidalandırıcı barmaqlı valiklərə istiqamətləndirir ki, barmaqlar hərəkət istiqamətinin əksinə əyilmiş olur. Ağacdən olan rifli sıxlaşdırıcı valik altından keçən lifli materialı sıxlaşdıraraq, qidalandırıcı valiklərə düzgün daxil olmasını təmin edir. Əl ilə düzmədə rifli valik xidmət edən personalın əlini, qidalandırıcı silindrlerin barmaqlı qarniturasına düşməsini müdafiə edir. Sıxlaşdırıcı və qidalandırıcı valiklərin sürəti 6 m/dəq - olur. Yüksək sürətlə fırlanan barabanın barmaqları onun fırlanması istiqamətində əyilmişdir, kiçik sürətlə qidalandırıcı valiklərlə verilən xammalı tutur, ondan kiçik dəst (hissə) ayıır, onları yuxarı- birinci işçi valikə $6, 600 \text{ m/dəq}$ və daha böyük sürətlə aparır. Saat əqrəbi hərəkətinin əksinə fırlanan yuxarı qidalanlıdırıcı valikdə və baraban arasında materialın intensiv parçalanması baş verir. Bu zaman yuxarı qidalandırıcı valikdə dəstin bir hissəsi qalır ki, onun üzərindən təmizləyici tərəfindən çıxarılır və barabana verilir. Saat əqrəbi

hərəkəti istiqamətində fırlanan aşağı qidalandırıcı valikdən liflər barabanın özü vasitəsi ilə çıxarılır. Şipal maşınlarının işçi valikləri saat əqrəbinin hərəkəti istiqamətində 9 m/dəq sürəti ilə fırlanır və barmaqlarının mailliyi öz hərəkəti istiqamətinin əksinədir. İşçi valikə gətirilmiş lifli material intensiv pardaxlanmaya və yaxud işçi valikin və barabanın barmaqlarının köməyi ilə dərtılmaq yolu ilə didilərək daha kiçik dəstələrə ayrılır. Bu zaman dəstələrin bir hissəsi barabanın barmaqlarında qalır, bir hissəsi isə işçi valikin barmaqlarına keçir.

Çıkarıcı valiklər saat əqrəbi hərəkətinin əksinə, m/dəq yaxın sürətlə fırlanaraq və öz fırlanma istiqamətində mailliyi olan barmaqlarla işçi valiklər üzərinə düşən dəstələri çıxarırlar və yenidən onları barabana verir. Bu dəstlər barabanın barmaqlı səthi ilə tutulur və artıq işçi valikdən keçdikdən əvvəlki yerə yox, yeni yerə keçir və nəticədə, didilən materialın dəstləri qarışır.


Maşında bir neçə cüt işçi və çıkarıcı valik olduğu üçün lifli materialın dəstinin didilməsi və qarışdırılması машında bir neçə dəfə təkrar olunur. Nəticədə yaxşı pardaxlanmış və qarışdırılmış material baraban vasitəsi ilə yüksək sürətlə fırlanan çıkışıcı barabana verilir. Onun üzərində səkkiz barmaqlı lövhə vardır ki, onlardan dördü lövhə üzərində iki sıra şahmat sırası ilə yerləşən metallik barmaqlar, qalanlarında isə bir sıra düz barmaqlar və dəri lövhəsi vardır. Baş barabanın çevrəvi sürətindən iki dəfə çox böyük, 1500 m/dəq sürəti ilə fırlanma hərəkət edən yüksək sürətli çıkışıcı barabanın təsiri nəticəsində pardaxlanmış lifli material barabanın səthindən çıxarılır və böyük mərkəzdənqaçma qüvvəsinin və hava axınının təsiri ilə машından çıxarılır. Dəri lövhələrin olması güclü hava axınının alınmasına köməklik göstərir ki, bu da barabanın barmaqlı səthindən pardaxlanmış materialın yaxşı çıxarılmasına imkan verir. Bəzən şipal maşınında avtoqidalandırıcı (şəkildə göstərilməyib) bəzən yağlayıcı cihaz 0 və bəzən də çıkışıcı çərçivə və torlu baraban yerləşdirilir. Şipal maşının məhsuldarlığı 250-500 kq/saat hədlərində dəyişir və onu hesablamaq üçün fasılısız işləyən

çırılıcı maşının məhsuldarlığını hesablamaq üçün istifadə edilən formuladan istifadə edirlər.

Uqartəmizləyən və yaxud tozsuzlaşdırıran maşın yerə düşmüş, süpürülmüş və digər çox zibillənmiş uqarları təmizləmək və tozsuzlaşdırmaq üçün tətbiq edilir və fasıləli işləyən maşınlara aiddir (şək. 2.) Bu maşınlarda qidalanma, çırpılma və çırpılmış və tozsuzlaşdırılmış materialın atılması fasılələrlə yerinə yetirilir, yəni o, əvvəlcə pardaxlanmaya və təmizlənməyə məruz qalır, sonra isə atılır [4].

Uqarlar qidalandırıcı çərçivəyə (1) yüklənir ki, yaylı sıxıcısı olan rifli qidalandırıcı valiklərlə (2) birlikdə 20-26 m/dəq sürəti ilə fasıləli olaraq, çevrəvi sürəti 1365 m/dəq olan yüksəksürətli barabana (3) verir. Barabanda altı barmaqlı lövhə vardır və onların hər birinə 12 ədəd küt bucaqlı konik barmaqlar bərkidilir. Barabanın səthi dəmir vərəqlə örtülmüşdür, yan üzləri isə metallik lövhə ilə bağlanmışdır ki, bunların hesabına barabanın daxilinə zibil qarşıqları düşmür. Baraban öz barmaqları ilə qidalandırıcı valiklərdən verilən xammala zərbələr endirir, o onlardan zibil qarşıqlarını ayırir və onu daha kiçik dəstlərə pardaxlayır. Əsas pardaxlanma və çırpılma prosesləri barabanın barmaqları ilə onun üzərində tərpənməz yerləşdirilmiş üç barmaqlı lövhələr (4,5,6) arasında həyata keçirilir. Barabanın və maşının örtüyünə bərkidilmiş lövhələrin barmaqları arasında daima 35 mm ara boşluğu olur. Barabanın altında kolasnikli çərçivə (7) yerləşdirilmişdir. Emal edlən material kolosniklərə zərbə ilə dəydikdə, material silkələnir və əlavə təmizlənir iş müddəti 15-50 saniyə olan hər bir iş tsiklinin sonunda, klapan (8) açılır və pardaxlanmış və təmizlənmiş material aparıcı çərçivə (9)

üzərinə atılır ki, o da fasıləsiz hərəkət edərək onu maşından çıxarır. Pux, toz və digər kiçik qarşıqlar ventilyator (10) vasitəsi ilə sorulur və toz kamerasına aparılır, digər ağır qarşıqlar kolosnikli çərçivədən (7) aşağı düşür və maili hamar səthlə (11) aşağı sürüşür. Burada yerləşdirilmiş şnek (12) bu qarşıqları maşından çıxarır, çalovlu nəqletdiriciyə verir ki, o da öz



Şekil 2. Tozsuzlaşdırın maşın

növbəsində onları kisələrə və yaxud digər uqaryığıciya verir. Növündən və vəziyyətindən aslı olaraq tozlardan təmizlənmış uqarların çıxışı 40-70% təşkil edir. Maşının məhsuldarlığı 60-170 kq/saat ola bilər və bu məhsuldarlıq aşağıdakı formula ilə hesablanır:

$$\Pi = Q \cdot K_G \cdot K_{f.i.v.} \quad (8.2)$$

$Q = \ell nbq$ olduqda

$$\Pi = \ell nbq Q \cdot K_G \cdot K_{f.i.v.} \quad (8.3)$$

Burada: Q - 1 dəqiqədə maşına yüklənilən uqarların çəkisi;

ℓ – bir tsikl ərzində qidalandırıcı çərçivənin yoludur;

n – bir dəqiqədəki tsikllərin sayıdır;

b - qidalandırıcı çərçivənin enliyi metrlə;


q - qidalandırıcı çərçivənin 1 m^2 yunun çəkisi kq-la;

K_c – təmizləmədən uqarların çıxma əmsalı;

$K_{F.i.\theta.}$ – maşının faydalı iş vaxtı əmsalı.

Konserval maşınları. Bu maşınlar burulmuş ucların və yaxud əyricilik və toxuculuq sexlərindən alınmış qırılmış ipliyin işlənməsi üçün tətbiq edilir. Bundan başqa, bu məqsədlə kombinə edilmiş maşın tətbiq edilir ki, bu da bir barabanlı konserval maşının valikli darayıçı maşınla birlikdə aqreqatlaşmasından ibarətdir (şəkil 3). Burulmuş uclar bu maşında yaxşı işlənir və oradan daranmış şəkildə çıxır.

Maşının qidalandırıcı çərçivəsi (1) üzərinə material əl ilə qoyulur. Çərçivə $0,2-0,4\text{ m/dəq}$ sürəti ilə onu iki cüt qidalandırıcı silindirlərdən (2,3 və 4,5) keçməklə yüksək sürətlə fırlanan birinci qəbul edici barabana (6) verir. Birinci silindirlərin sürəti $0,3-0,5\text{ m/dəq}$, ikincisin ki, $0,4-0,7\text{ m/dəq}$ və qəbul edicinin ki, isə 35 m/dəq -dir. Valıklər (2,3) riflidir, (4,5) valıklərin isə qəbuledici barabanda olduğu kimi mişarlı qarniturası vardır. Birinci qəbuledici barabanla və qidalandırıcı silindirlər arasında və həmçinin üzərində mişarlı qarnitura olan, iki dəfə az sürətlə fırlanma hərəkəti edən birinci qəbuledici barabanla (6) və ikinci (7) arasında, burulmuş uclar ilkin



Şekil 3. Kombinə edilmiş konserval maşın

pardaxlanmaya məruz qalır ki, bu proses qəbulədici barabanın qarnitura-sından digər barabana (8) keçdikdən sonra da davam edir. Bunun üçün baraban üzərində on bir ədəd işçi valiklər (9) yerləşdirilmişdir ki, onların səthi barabanda olduğu kimi mişarlı qarnitura ilə əhatə edilmişdir. İşçi valiklər 1,6-3,2 m/dəq sürətlə, yəni çevrəvi sürəti 448 m/dəq olan barabandan çox kiçik sürətlə fırlanırlar. Sonuncu valikdən başqa bütün valiklərin mişarlı səthlərinin dişlərinin mailliyi valiklərin fırlanma hərəkətinin əksinə, sonuncunun ki, isə fırlanma hərəkəti istiqamətinə yönəlmüşdir.

Qarnituranın belə yerləşməsi sonuncu valikdən başqa, bütün valiklər barabanın qarniturası ilə qarşılıqlı əlaqədə olaraq işçi valik rolunu oynayır və burulmuş ucları darayırlar, sonuncu valik isə təmizləyici rolunu oynayır, onunla yanaşı yerləşmiş işçi valikdən lifləri çıxarır və yenidən onları barabana verir. Çevrəvi sürəti barabanın sürətindən çox 585 m/dəq. olan qaçağan (10) lifləri barabanın qarniturasının dişləri üzərinə qaldırır ki, onlar asanlıqla çevrəvi sürəti 20-25 m/dəq olan çıxarıcı baraban (11) üzərinə keçsin. Qaçağan üzərinə təsadüfi düşən lifləri təmizləmək üçün, onun altında təmizləyici (12) yerləşir ki, o bu lifləri çıxararaq barabana verir. Konserval maşında aparıcı valik (13) çıxarıcı barabandan lifli materialları lif və ya kiçik dəst şəklində, sürəti 550 m/dəq olan konserval maşında aqreqat təşkil edən valikli darayıçı maşının baş barabanına (14) ötürür. Darayıçı maşında emal edilməmiş qalmış burulmuş ucları baş barabanda, işçi sürəti 0,7-14 m/dəq hədlərində dəyişən işçi valikdən (15) qarşılıqlı təsiri nəticəsində duranır. 170 m/dəq sürəti ilə fırlanan çıxarıcı valiklər (16) işçi valiklərdən lifləri çıxarır və onları yenidən baş barabana verir.

Sürəti baş barabanın sürətindən çox 870 m/dəq. olan qaçağan (17) lifləri onun səthinə qaldırır ki, onlar asanlıqla çıxarıcı barabanın (18) səthinə keçsin. Konserval maşında ucları duranmış şəkildə işlənmiş vata (proços) aparat əyriciliyində başqa komponentlərlə qarışqadır, müvəffəqiyyətlə istifadə edilə bilir. Maşının məhsuldarlığı 15-30 kq/saat hədlərində dəyişir və


onu fasılısız işləyən çırpıcı maşının məhsuldarlığını hesablamaq üçün istifadə edilən formula ilə hesablayırlar.

Volçok. Volçok parça hissələrini (loskut) (köhnə tikiş fabriklarında atelyelərdəki tullantılar) işləmək üçün tətbiq edilir. Parça hissələri lif şəklində emal edildikdən sonra yun sənayesində xammal ehtiyatlarını artıraraq mahud parça istehsalının qarışqlarında istifadə edilə bilər. Valçokla parça hissələrini işləməkdən əvvəl toz çıxarıcı maşında tozu çıxarırlar, çeşidləyirlər və cyni zamanda tikişləri kəsirlər, düymələri, qarmaqları və digər əşyaları çıxarırlar. Bundan başqa əgər parça hissələri çox çirkənləibsə onu yuyurlar və qurudurlar. Əgər parça hissələrindən təmiz yun lifi almaq lazımdırsa, onda onu əlavə karbonlaşdırmaq lazımdır, əgər o açıq rəngli parça istehsalı qarışığında istifadə edilmək üçün təyin olunubsa onda onu rəngsizləşdirirlər.

Parça hissələrindən lif alınması işini asanlaşdırmaq və daha uzun lif almaq üçün onu mineral yağlardan olan emulsiya ilə və yaxud digər piyli maddələrlə yağlayırlar. Bu zaman piy maddələri parça hissələrinin çəkisinin 8-10% təşkil edir.

Volçik (şəkil 4) parça hissələrini işləmək üçün tətbiq edilir. Parça hissələrini qidalandırıcı çərçivə (1) üzərinə əl ilə sərirlər.

Çərçivə (1) m/dəq kiçik sürəti ilə onu güclü məcburi yükləməyə məruz qalmış rifli qidalandırıcı valıklarə 2,3 verir. Aşağı valikli barmaqlı barabanın (4) barmaqları arasında 2 mm, barmaqlarla yuxarı valik arasında isə 6-10 mm hədlərində dəyişən ara boşluğu vardır. Nəticədə parça hissələri əvvəl yuxarı barabana sarınır və ancaq sonra yüksək sürətlə sırlanan barabanın (4) barmaqları ona çatdıqda o, emal olunmağa başlayır. Barabana düz metal barmaqlı 28-30 lövhə bərkidilmişdir ki, barmaqların oturtma sıxlığı müxtəlifdir və sıraların sayından və onların lövhənin hər bir sırasındaki sayından aslıdır. Çətinliklə işlənməyə məruz qalan parça hissələri üçün nazik barmaqların sıx yığıımı tətbiq edilir. Baraban 1500 m/dəq sürəti



Şekil 4. Tullantı parça hissələri üçün volçok

ilə fırlanaraq, barmaqları ilə parça hissələrinə çoxlu sayıda zərbələr endirir və ondan lifləri, kiçik dəstləri və yaxud iplik qırıntılarını qoparır və hərəkəti istiqamətində yuxarı aparır. Baraban üzərində qanadçıq (5) və qövs şəkilli dəstək yerləşmişdir. Dəstəyin qabaq tili barabanın barmaqlarına nəzərən yaxın (1-3 mm məsafədə) yerləşdirilir ona görə o liflə birlikdə işlənməmiş parça hissələrinin, qırılmış ipliklərin irəli hərəkət etməsinə mane olur. Qanadlı valik də 5 həmçinin işlənməmiş parça hissələrinin irəli hərəkət etməsinə mane olur. Saat əqrəbi hərəkəti istiqamətində, yəni barmaqlı barabanın hərəkətinin əksinə fırlanaraq o öz kürələri (lopast) ilə işlənməmiş parça hissələri dəstini qidalandırıcı çərçivə üzərinə atır və nəticədə o yenidən işlənmək üçün daxil olur. İşlənməmiş dəstlərin, qövs şəkilli dəstək üzərindən uçmaması üçün, onun üzərində tutucu (7) yerləşdirilmişdir və qövsvari dəstəyin altından barabanın barmaqları ilə keçirilmiş, işlənməmiş kiçik hissələri tutmaq üçün yiğilmiş kamera (8) vardır. İşlənməmiş dəstlərin kütləsi, işlənmiş liflərin kütləsindən çox olduğu üçün qovsvari dəstəkdən sonra onlar mərkəzdənqəçmə qüvvəsinin təsiri nəticəsində baraban tərəfindən atılır və kameraya (8) düşür. Bu kameranın sol divarını (bölüşdürücü) (9) yuxarı və aşağı, həmçinin barabanın barmaqlarına yaxın və uzaq yerləşdirmək olur. Qovsvari dəstəyin (6) arxa tilini barabanın barmaqlarına nəzərən yaxında və uzaqda yerləşdirmək olar. Əgər dəstəyin bu tili yüksəkdə, yiğici kameranın bölüşdürücüsünü aşağı və barabanın barmaqlarına yaxın yerləşdirilərsə, onda yiğici kameraya işlənməmiş dəstlərlə birlikdə işlənmiş liflərdə düşəcəkdir. Bu detalları əks tərəflərdə yerləşdirdikdə işlənməmiş dəstlər Kameraya (8) düşə bilmir və onun yanından işlənmiş liflərlə birlikdə keçəcəkdir. Yiğici kamera işlənməmiş dəstlərlə dolduqca oradan onlar çıxarılır və yenidən işlənmək üçün qidalandırıcı çərçivə (1) üzərinə yiğilir.

İşlənmiş liflər mərkəzdənqəçmə qüvvəsinin və ventilyatorun (10) yaratdığı hava axınının təsiri nəticəsində barabandan (4) kanalla torlu barabana (11) gedir və onun üzərində bərabər qatla yiğilir ki, sonradan

yastılayıcı valıklar (12) vasitəsi ilə çərçivəyə (13) verilir. Hava, toz və pux ventilator 10 vasitəsi ilə barabanların içərisindən, maşının çərçivəsində olan yan deşiklərdən sorulur. Əgər regenerləşdirilmiş uzun yun lifi almaq lazımlı gəlirsə, onda parça hissələrini (loskut) lif almaq üçün yaxşı «sap» almaq üçün işləyirlər ki, sonradan onu valikli darayıçı maşında və yaxud konserval maşında darayırlar. Parça hissələrindən «sap» işlədikdə barabanın fırlanma tezliyini azaldırlar. (500dəq^{-1}), qidalanma sürətini və yuxarı qidalandırıcı valiklə baraban arasındaki ara məsafəsini artırırlar.

Valçokun məhsuldarlığı $20-60 \text{ kq/saat}$ hədlərində dəyişir və onu fasılısız işləyən çırpıcı maşının məhsuldarlığını təyin etmək üçün istifadə edilən formula ilə hesablayırlar.

Parça hissələrindən alınmış regenerləşdirilmiş yunun keyfiyyətini təyin etdikdə lifin orta uzunluğuna və onda olan işlənməmiş dəstlərin olmasına əsas diqqət yetirmək lazımdır.

Yundan və digər komponentlərdən ibarət qarışq parçaları rənglədikdə çoxlu çətinliklər əmələ gəlir ki, buraya ilk növbədə rəngin möhkəmliyini və bərabərliyinin təmin edilməsidir. Ona görə də komponentlər qarışdırılana qədər ayrı-ayrılıqlıda rəngləyirlər. Aparat əyriciliyində komponentləri kard daranmasına qədər, daraqlı əyrilməsində isə daraqlı daranmadan sonra qarışdırırlar.

Komponentləri rəngləmək üçün müxtəlif rəngləyici, yun və rəngləmənin müxtəlif üsulları və rejimləri tətbiq edilir. Yunu rəngləmək üçün propeller (pərli) tipli fasıləli işləyən rəngləyici aparatlardan sellüloza liflərini rəngləmək üçün isə mərkəzdənqacma aparatlarından istifadə edilir. Çətinliklə rənglənən sintetik lifləri rəngləmək üçün təzyiq altında işləyən rəngləyici aparatları tətbiq etmək məqsədə uyğundur. Rənglənmədən əvvəl lifli materialı adətən pardaxlanmaya və təmizləməyə məruz qoyurlar, rənglədikdən sonra onu yuyur və qurudurlar.

2. YUN QARIŞIĞININ DARANMASI ZAMANI KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ ÜSULLARI

Qarışığın tərtib edilməsində məqsəd komponentlərin düzgün seçilməsidir ki, alınmış qarışıqdan tələb olunan görünüşə, xüsusiyyətlərə və maya dəyərə malik olan iplik və parça istehsal etmək mümkün olsun. Bəzən qarışıqda müxtəlif rənglərə boyanmış komponentlərdən istifadə edirlər ki, ondan melanj ipliyi və uyğun olaraq melanj parçalar istehsal etmək olsun. Az tapılan lifin əvəzinə və bahalı təbii yunu əvəz etmək üçün qarışıqda az tapılan lifin əvəzinə və daha ucuz aşağıdakı xammaldan istifadə edirlər: kimyəvi stepal lifləri, özünün və digər istehsaldan geri qayıdan uqarlar. Əriş ipliyi üçün qarışıqda elə komponentlər seçilir ki, onlar arğac ipliyi ilə müqayisədə daha möhkəm iplik alınmasını təmin etsin, belə ki, onlar toxucu maşınınда daha böyük gərginliklərə məruz qalır. Arğac ipliyi istehsal edilən qarışiq üçün daha yumşaq komponentlər seçirlər, belə ki, mahud parçalarda bu iplik, əriş ipliyinə nisbətən çoxdur və parçanın üz tərəfində yerləşir. Xovlu parçalar üçün arqaç ipliyi kifayət qədər elastikliyi olan liflərdən ibarət olmalıdır. Üst trikotaj məmulatları istehsal etmək üçün trikotaj ipliyinin qarışığına həmçinin daha yumşaq komponentlər daxil olmalıdır. Melanj parçalar istehsalında qarışıqda əriş və arqaç ipliyi üçün liflərin rəngi eyni olmalıdır, parıltılı rəngli liflər çox miqdarda tətbiq edilməməlidir, daha yaxşı «cılqam» yaratmaq üçün onların liflərinin qalınlığı, əsas rəngli liflərin qalınlığından çox olmalıdır, yəni onlar daha kobud olmalıdır.

Texniki parçalar üçün istifadə edilən qarışıqda istifadə edilən komponentlər, bu parçalara qoyulan tələblərə cavab verməlidir. Adətən belə komponentlər sintetik liflər olur.

Aparat əyriciliyində tətbiq edilən qarışıqda komponentlər özlərinin fiziki-mexaniki xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənir və bundan başqa bəzi komponentlər xüsusiyyətlərinə görə bircins olmur. Ona

görə komponentləri qarışdırmaqla yanaşı, onların kütlədəki bircinsliliyini bərabərləşdirmək lazım gəlir.

Darayıcı aparatda qarışıldakı komponentlərin lifləri yaxşı qarışdırılır, bu qarışdırma, qarışığın kiçik həcmində həyata keçirilir, belə ki, darayıcı aparatda bütün qarışığın komponentlərinin liflərini qarışdırmaq imkanı yoxdur, burada hər bir partiyanın çəkisi 8-10 tona qədər çata bilir. Məhz elə buna görə qarışığın bütün partiyalarının komponentləri kardaranmasına qədər onun bütün həcmində yaxşı qarışdırılmalıdır. Ancaq bu halda darayıcı aparatda bütün komponentlərin liflərinin kələf saplarının həm uzunluğunda həm də onların bu kəsiklərində bərabər paylanmasına nail olmaq olar.

Düzgün tərtib edilmiş və yaxşı qarışdırılmış qarışiq kələfin və ipliyin qırılmasının azalmasına, avadanlığın və əməyin yüksək məhsuldarlığına və buraxılan məhsulun yüksək keyfiyyətli olmasına imkan verən texnoloji prosesin normal getməsinə imkan verir.

Qarışığın hazırlanması. Qarışığın yaxşı tərkibinin olması, ondan yüksək keyfiyyətli ipliyin alınması üçün kifayət deyil. Burada qarışığın hazırlanmasının və yaxud onun tərkibinə daxil olan ayrı-ayrı komponentlərin qarışdırılmasının keyfiyyəti böyük əhəmiyyət kəsb edir. Hazır qarışqda komponentlər elə qarışdırılmalıdır ki, hazır qarışığın bütün hissələri tamamilə bircins olsun. Yükləmənin tez-tez həyata keçirilməməsi üçün qarışığın çəkisi böyük 3-10 ton hədlərində olmalıdır.

Aparat əyriciliyində qarışığın tərtib edilməsinin əl və avtomatik üsulları mövcuddur.

Qarışığın tərtib edilməsinin əl üsulu çox əmək tutumlu olduğu üçün, xüsusi qarışdırıcı maşınlar tətbiq etməklə avtomatik üsulun tətbiq edilməsinə geniş yer verilir. Əl üsulu ilə qarışdırma sərilmmiş (çarpayı şəkilli) komponentin tərtib edilməsindən, onun şipal maşınına atılmasından və oradan buraxılmasından ibarətdir. Sərilmənin komponentini tərtib etmək üçün qarışığın ümumi çəkisini, onun tərkibinə daxil olan ayrı-ayrı

komponentlərin faizlə miqdarını, sərilmənin komponentlərinin qatlarının sayını bilmək lazımdır. Bütün komponentlər hər bir qatda bərabər şəkildə yerləşir ki, onların miqdarı 10-15% hədlərində olur. Hər bir qatın qalınlığı 0,1 metr və sərilmədə qatların sayı 15 olarsa onda sərilmənin komponentlərinin ümumi hündurluğu 1,5 metr olar. Əgər qarışığın tərkibinə komponentlərdən biri çox miqdarda daxil olursa ona bir yox, bir neçə qat şəklində digər komponentlərin qatları arasında yerləşdirmək lazımdır. Beləliklə alınmış, sərilmiş komponentləri iki qarşılıqlı tərəfdən, qısa daraqlı daraqlarda, şaquli istiqamətdə yuxarıdan aşağıya darayırlar və yenidən onu bərabər qat şəklində sərirlər ki, bu proses bütün qarışığın yaxşı qarışdırılmasına qədər davam etdirilir [4, 5].

Əgər qarışığın tərkibində bəzi komponentlər az miqdardadırsa onda onları əvvəlcədən birlikdə birləşdirilərək qarışq altı adlanan qarışq hazırlamaq məsləhət görülür. Alınmış qarışq altını şipal maşınından buraxaraq ona bir komponent kimi baxırlar ki, sonradan onu digər komponentlərlə adi yolla qarışdırırlar.


Qarışdırılmanın mexaniki üsulu. Qarışdırılmanın mexaniki üsulu qarışdırıcı maşınlarda və yaxud qurğularда həyata keçirilir ki, onlar da fasiləli və fasiləsiz işləyən olurlar. Hər bir qurğunun tərkibinə bölüşdürücü və yiğici qurğuları olan iki kamerası və həmçinin onunla aqreqatlaşmış bir neçə çırpıcı və yaxud şipal maşınları daxil olur.

Formasına görə kameralar dairəvi və düzbucaqlı olurlar. Yiğici qurğu qismində şaquli iynəli çərçivələr və yaxud barmaqlı barabanlar tətbiq edilə bilər. Sonuncular bir-birinin üzərində bir neçə cərgədə yerləşir, bölüşdürücü qurğu Qismində pnevmatik və yaxud mexaniki qurğulardan istifadə edilir.

Mahud fabriklərində C-70-III qarışdırıcı maşını geniş tətbiq tapmışdır (şəkil 5). Maşın iki düzbucaqlı kameraladan təşkil olunmuşdur, kameralarda qarışıqlı vermək və bölüşdurmək üçün mexaniki qurğu və həmçinin barmaqlı barabanlı iki yiğici qurğu (hər kamerası biri) vardır. Maşın fasilələrlə işləyir, onun işinin tsikli iki dövrdən ibarətdir.

Birinci dövrdə A və yaxud B kameralarından birinin yuxarı sərici nəqlemdirici (1) ilə doldurulması həyata keçirilir. Bunun üçün əvvəl yuxarı sərici nəqlemdiricinin (1) üzərinə şipal və yaxud çırpıcı maşınlardan alınmış qarışiq, kondensatla (3) birlikdə olan bölüşdürücünün (2) köməyi ilə pnevmatik üsulla səpilmiş qat əmələ gətirilir. Bu zaman ikinci kamera boşaldılır. Sərici nəqlemdirici fırlanma hərəkəti etməklə yanaşı kamerasının uzunluğu böyü irəli-geri hərəkət edir ki, nəticədə verilən material kamerada, nəqlemdiricinin sürətindən aslı olaraq dəyişən qalınlıqda bərabər qatla yiğilir. İkinci dövrdə, altı barmaqlı valıkların (4) köməyi ilə əzilmiş qatın şaquli istiqamətdə yiğilması nəticəsində kamera boşaldılır. Kiçik dəstlərdə yiğilmiş komponentlər aparıcı çərçivə (5) üzərinə atılır ki, orada komponentlər qarışır. Alınmış qarışiq aparıcı çərçivə ilə pnevmatik boruya (şəkildə göstərilməyib) verilir ki, oradan da o, labaza (bir dəfə qarışdırıldıqda) və yaxud ikinci kameralaya (iki dəfə qarışdırıldıqda) verilir. Kamerasının dibi nəqlemdirici (6) şəklində hazırlanmışdır ki, yiğılma zamanı barmaqlı barabamlara doğru kiçik sürətlə hərəkət edir. Düzgün və bərabər yiğmaq üçün şaquli divar (7) aşağı nəqlemdirici ilə birlikdə hərəkət edir. Boşaldıqdan sonra aşağı nəqlemdirici və şaquli divar əks istiqamətdə hərəkət edir və öz əvvəlki yerini tutur.

Bir dəfə qarışdırımda qurğunun məhsuldarlığı 800-1000 kq/saat, iki dəfə qarışdırımda isə 400-500 kq/saat hədlərində dəyişir. C-70- III qarışdırıcı qurğusunun çatışmazlığına onun böyük olmasını, sərici nəqlemdiricinin qurluşunun mürəkkəbliyini, yiğma mexanizminin barmaqlı valıklarınə komponentlərin sarınmasını aid etmək olar. Bu çatışmazlıqlar, YCBM -1 qarışiq qurğusunda aradan çıxarılmışdır, belə ki, burada sərici nəqlemdirici, komponentləri qarışiq Kamerasına bərabər yiğilması üçün daha sadə pnevmatik qurğu ilə əvəz edilmişdir. Qarışığı yiğmaq üçün barmaqlı valıklar əvəzinə, barmaqlı çərçivə, aşağı nəqlemdirici isə hərəkət edən meydança (platforma) ilə əvəz edilmişdir.



Şəkil 5. C-79-III qarışdırıcı maşını

Qarışığın layihələndirilməsi. Bəzən qarışığın layihələndirmək üçün A.A.Sinitsinin təklif etdiyi metodu tətbiq edirlər. Qarışiq ipliyin göstəricilərini (qırılma uzunluğunu və s.) hesablaşdırıqda aşağıdakı formuladan istifadə edilir.

$$A = A_1 \alpha_1 + A_2 \alpha_2 + \dots + A_n \alpha_n$$

$$\alpha_1 + \alpha_2 + \dots + \alpha_n = 1$$

burada A – qarışiq ipliyin qırılma uzunluğu kq – ilə və yaxud $q \cdot q \cdot \text{km}/\text{qram}$. A_1, A_2, \dots, A_n qarışığın hər bir komponentinin ipliyinin qırılma uzunluğuudur kq və yaxud $\frac{\text{gram} \cdot \text{quvvə} \cdot \text{km}}{\text{gram}}$; $\alpha_1, \alpha_2, \dots, \alpha_n$ qarışıqdə hər bir komponentin hissəsi.

Fabrikdə bu üsuldan istifadə etmək üçün, hər bir komponentdən kiçik sınaq yolu ilə iplik istehsal edib onun xüsusiyyətlərini təyin etmək lazımdır. Öz istehsalının geri qayıdanlarından bu sınağı aparmamaq olar. Belə ki, onlar alınmış partiyadan, geri qayıdanda ipliyə nəzərən bu xüsusiyyətin hansı hissəsini təşkil etdiyini göstərən əmsaldan istifadə etmək olar. Parçanın möhkəmliyinə görə ipliyin tələb olunan möhkəmliyini P təyin etmək üçün aşağıdakı formuladan istifadə edilir.

$$P = \frac{Q}{mk}$$

burada Q – bir zolaq (hissə) parçanın (əriş və yaxud arğac üzrə) möhkəmliyidir, qram qüvvə ($q \cdot q$)
 m - zolaq parçada (əriş və yaxud arğac üzrə) sapların sayı

k - emal edilmiş parçada ipliyin möhkəmliyindən istifadə əmsali.

Yağlanma liflərin elektrikləşməsini azaltmaq və onların sonrakı emal şəraitini yaxşılaşdırmaq üçün tətbiq edilir. Yağlanma nəticəsində liflər

yaxşı qorunur, onların qırılması azalır, uqarların miqdarı azalır, ipliyin çıxmazı isə artır.

Yağlamaq üçün emulsiyadan, yəni su ilə piy maddələrinin qarışığından istifadə edilir ki, bu da çox kiçik miqdarda piylə olduqda yağılanacaq lifli material üzərində bərabər paylanmasına imkan verir.

Yağlayıcı emulsiya aşağıdakı tələbləri təmin etməlidir:

parçanın boyaq bəzək emalı zamanı, asanlıqla yuyulmalı və heç bir iyə səbəb olmamalıdır;

liflərə və yağılmış lifli materialın görüşəcəyi maşının iynəli qarniturasına və digər hissələrinə pis təsir göstərməməlidir;

bərkiməməlidir, özlü və yapışqan olmamalıdır, darayıçı maşının iynəli səthlərini tez doldurmamalıdır;

labazlarda saxlanıldıqda qarışığın qızmasına səbəb olmamalıdır;

maye olmalıdır ki, yağlayıcı materialın üzərinə kiçik səpilməlidir və qatlaşmamalıdır;

ucuz olmalı və az defisit materialdan təşkil olunmalıdır.

Yağlamaq üçün oleinli emulsiya, mineral yağılı emulsiya və yaxud onların kombinasiyası tətbiq edilir.

Emulsiyanın qatlaşmaması üçün onun tərkibinə naşatır spirti, sabun, trietanolamin və başqa maddələr qatırlar.

Yunu yağlamaq üçün bəzən dəri pastalı emulsiyadan istifadə edilir.

Aparat əyriciliyində yunu yağlamaq üçün aşağıdakı tərkibdə (%) emulsiya tətbiq edilir:

Yağ və piyli turşular	-	20-25
-----------------------	---	-------

Emulsiyalayıcılar	-	2 -yə qədər
-------------------	---	-------------

Su	-	73-78
----	---	-------

Yunun çəkisinə görə emulsiya sərfi 15-30% hədlərində dəyişir.

Kimyəvi şapel liflərini (xüsusən sintetik) antistatik preparatlı emulsiya ilə emal etmək lazımdır ki, əks halda onlar çox elektrikləşəcəklər. Antistatik preparat qismində alkamon OC-2, düzləndirici A-20 və

başqalarını istifadə etmək olar. Bu preparatları sintetik liflər üzərinə su məhlulu ilə çəkmək lazımdır ki, onun tərkibinə 6 -8% preparat və 92-94% su daxil olmalıdır. Məhsulun miqdarı lifin çəkisinin 10%-ni təşkil edir. Emulsiyanı hazırlamaq üçün ultrasəs qurğularından istifadə edilir ki, daha keyfiyyətli emulsiya almaq olur [5].

Aparat əyriciliyində yağlamanı qarışığın aparatda daramadan əvvəl həyata keçirirlər. Ona görə yağlamanı ayrı-ayrı komponentləri qarışdırımdan əvvəl pardaxlanma zamanı (axın xətlərində avtomatik qarışdırımda) və yaxud şipal maşının qarışığın pardaxlanması zamanı (əl ilə qarışdırımda) həyata keçirirlər. Yağlayıcı emulsiya lifli material üzərinə torlu valikdə və yaxud forsunka (təzyiq altında) ilə sıçradılır. Sonuncu halda daha bərabər yağlama alınır. Əgər qarışdırıcı maşın tətbiq edilirsə onda yunun yağılanması bilavasitə pnevmointiqalda forsunkanın köməyi ilə həyata keçirilir ki, burada emulsiya xırda səpilmiş və yaxud duman şəklində verilir.

Kard daranmasından əvvəl qarışığın didilməsi.

Qarışığın didilməsində məqsəd- onu daranmaya hazırlamaqdır ki, nəticədə daranma prosesində liflərin qırılması və zədələnməsi azalır.

Didilmənin mahiyyəti qarışığın daha kiçik hissələrə ayırmaqdan ibarətdir.

Qarışığın didilməsi şipal (didici) maşınlarında, qarışdırıcı maşınlar tətbiq edildikdə isə- barmaqlı valıklar və yaxud çərçivə ilə qarışığın kameradan seçmə prosesi zamanı həyata keçirilir.

Pardaxlanmış və yağılmış qarışq darayıçı şöbəsinə daxil olur və burada darayıçı aparatlarda daranmaya məruz qalır. Aparat əyriciliyində daranma ən vacib proseslərdən biridir. Belə ki, istehsal edilən kələfin və ipliyin keyfiyyəti ondan aslidir.

Aparat əyriciliyində qarışığın daranmasının məqsədi aşağıdakılardan ibarətdir:

qarışq dəstlərinin ayrı-ayrı liflərə qədər pardaxlanması;

onun tərkibinə daxil olan lifləri qarışdırmaq yolu ilə qarışığı bərabərləşdirmək;

lifləri qalmış zibil qarışıqlarından, qısa liflərdən və ölü tüklərdən təmizləmək;

liflərin düzləndirilməsi və müəyyən qədər paralelləşdirilməsi.

Qarışığı aparat və mahud əyriciliyində daramaq üçün valikli darayıcı машınları tətbiq edilir ki, bunlar bir aqreqatda birləşdirilir və darayıcı aparat adlanır. Aparatın tərkibinə daxil olan darayıcı машınların sayından aslı olaraq, o üçdarayıcı və ikidarayıcılı olur. Üç darayıcılı aparat zərif və yarı� zərif yun, iki darayıcılı isə kobud və yarı� kobud yunu və onların qarışığını daramaq üçün tətbiq edilir.

Üç darayıcılı darayıcı aparata Κ-31-III-yə üç maşın daxildir (şəkil 8.8).

Birinci maşın özüçəkəndən, əvvəlcədən darayandan, valikli darayıcı maşından (birinci daranma), xirdalayıcı vallardan, lenta əmələğətiricidən və lentayıgıcı nəqlemdiricidən ibarətdir.

İkinci maşın valikli maşından (ikinci daranma) lenta əmələğətiricidən və lentayıgıcı nəqlemdiricidən ibarətdir.


Üçüncü maşın valikli maşından (üçüncü daranma) və kələf xizəyindən ibarətdir.

Əvvəlcədən darayanın əsas işçi üzvünün mişarlı qarniturası, üç valikli darayıcı машınlarının işçi üzvlərinin iynəli qarnituru vardır. İynəli qarnituranı tez-tez təmizləmək və itiləmək tələb edildiyi üçün, yün əyriciliyində tətbiq edilən valikli darayıcı машınlar üçün, pambıq əyriciliyində şlyapalı darayıcı машınlarda tətbiq edilən tam metallik mişarlı lentli (TMML) qarnituranın yaradılması istiqamətində işlər aparılır. TMML-in tətbiq edilməsi valikli машınların işçi üzvlərinin təmizlənməsinə və itiləşməsinə sərf olunan vaxt itkisini azalmasına imkan verir və darayıcı üzvlər arasındakı məsafənin azaldılması hesabına daranmanın keyfiyyətinin artırılmasına imkan verir.

Özüçəkən. Özüçəkən əvvəlcədən darayanın qidalandırıcı çərçivəsi üzərində fasiləsiz qarışq örtüyünün əmələ gətirilməsi üçün tətbiq edilir. O, avtomatik olaraq çəkicə eyni qarışq porsiyasını çəkir və onları müəyyən eyni müddətdə, əvvəlcədən darayanın qidalandırıcı çərçivəsi üzərinə atır və orada, onlardan fasiləsiz səpilmiş qat əmələ gəlir [6].

Özüçəkən fasiləli işləyir. Birinci dövrdə iynəli çərçivə (1) (şəkil 6) qarışq dəstlərini tutaraq dövrü olaraq hərəkətə gəlir və onları özüçəkənin kamerasından yuxarı aparır. Bərabərləşdirici daraq (2) artıq götürülmüş qarışığı kameraya atır və nəticədə qırıq dəstlər əlavə pardaxlanır və qarışdırılır. Çıxarıcı daraq (3) qarışq dəstlərini iynəli çərçivədən özüçəkənin çəki mexanizminin mancanağından asılmış çəki qutusuna (4) atır. Çəki qutusunda tələb olunan çəkidə (150-400 qram hədlərində dəyişən) qarışq olduqda, iynəli çərçivə dayanır, qarışığın çəki qutusuna verilməsi dayanır, klapan (5) dönür və çəki qutusuna əlavə qarışq dəstlərinin düşməsini xəbər verir. Özüçəkənin ikinci dövrdə işi belə başlayır- «dayanma» və yaxud qidalanmanın ehtiyat dövrüdür ki, bu çəkilmiş porsiya qarışığın atılmasına qədər davam edir. Çəki qutusunun divari, onun dolma müddətindən aslı olmayaraq müəyyən müddətdən sonra açılır. Çəki qutusunun divarının açılması və çəkilmiş porsiya qarışığın qidalandırıcı çərçivə üzərinə atılması, özüçəkənin işinin üçüncü dövrünə uyğun gəlir. Sonuncu (dördüncü) dövrdə çəki qutusu bağlanır, iynəli çəpçivə işə qoşulur və klapan öz əvvəlki vəziyyətinə qayıdır. Atılmış qarışq porsiyası sıxlasdırıcı çubuqla (7) qidalandırıcı çərçivə üzərində (6) əvvəlkinə doğru hərəkət etdirilir və yellənmə hərəkəti edən bucaqlıqla (8) orada sıxlasdırılır. Özüçəkənin kamerasının arxa divarı klapan (9) şəklində hazırlanmışdır ki, yükün təsiri altında qarışığı iynəli çərçivəyə sıxır. Atılan qarışq porsiyasının çəkisini, özüçəkənin çəkilərinin mancanaqları üzərindəki yüklerin yerdəyişməsi ilə dəyişdirmək olar.

Əvvəlcədən darayan. Əvvəlcədən darayan qarışq komponentlərini ilkin pardaxlamaq, təmizləmək və qarışdırmaq üçün tətbiq edilir.



Şəkil 6. 4-31-III üç darayıçılı darayıçı maşın

Qidalandırıcı çərçivə (6) qarışiq qatını qidalandırıcı silindrlər (10) arasından qəbulədici barabana (11) verir ki, o da öz növbəsində qarışiq dəstlərini daha xırda hissələrə pardaxlayır və onları təmizləyir.

Yaxşı təmizləmək üçün qəbulədici barabanın altında ayırcı bıçaq (12) yerləşir, uzun liflərin uqara düşməsinin qarşısını almaq üçün qapaq (13) vardır. Əvvəlcədən darayanın əsas işçi üzvləri üç cüt işçi (15) və çıxarıcı (16) valikləri olan barabandır. Baraban qarışiq dəstlərini qəbulədici barabandan çıxarır və barabanda işçi valiklər arasında ilkin (kobud) daranma qarışiq dəstlərinin daha kiçik dəstlərə ayrılması həyata keçirilir. Çıxarıcı valiklər lifləri işçi valiklərdən çıxarır və yenidən onları barabana verir və nəticədə qarışığın kiçik həcmərdə qarışdırılması həyata keçirilir.

Əvvəlcədən darayanın barabani altında kolosnikli çərçivə (17) və tutucu valik (18) yerləşdirilmişdir ki, onlar yaxşı liflərin uqara düşməsinin qarşısını alır. Aparıcı valik 19 lifləri əvvəlcədən darayanın barabanından çıxarır və onları birinci darama maşınının baş barabanına verir. Aparıcı valikin altında kolosnikli çərçivə vardır ki, liflərin maşının altına düşməsinin qarşısını alır.

Birinci valikli darayıcı maşın. Bu maşın qarışığın liflərinin daranmasına, yəni qarışiq dəstinin liflərə ayrılmasına qədər pardaxlanması, qarışdırılmasına və onların zibil qırışqlarından və puxdan təmizlənməsinə xidmət edir. Darayıcı aparatın təyin olunduğu xammaldan asılı olaraq, birinci maşının işçi üzvlərinin müxtəlisf nömrəli iynəli qarniturası vardır. Bu maşının əsas işçi üzvü beş cüt işçi (22) və çıxarıcı (23) valikli baş barabandır (21). Baş barabanın işçi və çıxarıcı valiklərlə qarşılıqlı təsiri nəticəsində qarışığın liflərinin daranması və qarışdırılması prosesi həyata keçirilir. Qaçağan (24) lifləri barabanın iynələri üzərinə qaldırır ki, onların çıxarıcı baraban (25) üzərinə keçməsi asanlaşın. Qaçağanı təmizləmək üçün iki valik vardır ki, onlardan yuxarıda yerləşən qaçağan üstü, aşağıdakı isə qaçağan altı adlanır.

Liflərin əlavə daranmasını və baş baraban üzərindən çıxarılmasını çıxarıcı baraban həyata keçirir. Onun sürəti baş barabanın sürətindən çox kiçik olduğu üçün çıxarıcı barbana lifli materialın güclü sıxlaşması baş verir ki, bu da formalaşan qatın bərabərləşməsinə və onda liflərin qarışmasına şərait yaradır. Çıxarıcı barabandan liflər nazik qat (vatka) şəklində yüksək sürətlə yellənmə hərəkəti edən daraqla 26 çıxarılır.

Bu maşının köməkçi üzvləri aşağıdakılardır: baraban altı kolosnikli çərçivə (27), ttutucu (saxlayıcı) valik (28), çıxarıcı barabanın təmizləyici valiki (29), 2-ci və 3-cü çıxarıcı valıkların zibil çubuqları (30,31).

Xirdalayıcı vallar. Bu vallar aparatda zibil qarışıqlarını əzmək və xırdalamaq üçün quraşdırılır ki, bu şəkildə liflərdən asanlıqla ayrılır və darayıçı aparatda və sonrakı keçidlərdə uqar kamerasına düşür. Vatka çərçivə (34) vasitəsi ilə sıxıcı (əzici) vallar (2,33) arasına verilir və oradan çərçivə (35) vasitəsilə çıxarılır. Hər bir valin 1100 kq çəkisi vardır, əlavə yüklenmə yayla və yaxud hidravlik üsulla həyata keçirilir. Çərçivə (35) vasitəsi ilə vatka növbəti çərçivəyə (36) verilir ki, o da öz növbəsində onu lenta əmələ gətiriciyə verir.

Birinci lenta əmələgətirici, nəqlemdirici və lentayığıcı. Birinci darayıçı maşından alınmış vatkada liflər uzununa yerləşir və vatkannın maşının işçi enliyinə bərabər enliyi vardır. Lenta əmələgətiricinin əmələ gətirici barabanda oxları bucaq altında yerləşən istiqamətləndirici valıklarının (37) köməyi ilə vatka aşağı çərçivədə (38), enliyi 250-300 mm olan lenta çərvlir. Aşağı çərçivə lentanı nəqlemdiricinin iki şaquli çərçivələrinə (39) gətirir ki, onlar onü yuxarı (axıcı) çərçivəyə (40) verir. Buradan lenta lentayığıcının iki yellənən çərçivələrinə (41) daxil olur ki, onlar lenti ikinci darayıçı maşının qidalandırıcı çərçivəsində (42) eninə sərir.


İkinci valikli darayıçı maşın. Bu maşın qarışığın liflərini əlavə olaraq daha da yaxşı daramaqla və həmçinin onları qarışdırmaqla təmizləmək üçün tətbiq edilir. Bu maşının işçi üzvlərinin qarniturası birinci maşındakılara nəzərən daha yüksək nömrəlidir ki, iynələri nazik və daha sıx

yerləşir və bu maşında işçi üzvlər arasındaki məsafə daha kiçikdir. Bu ikinci darama maşının da daramanın effektliyini artırır. İkinci darayıcı maşının qidalandırıcı çərçivəsi (42) üzərində əmələ gəlmış qarışq qatı, valiklə (43) sıxlaşdırılır və qidalandırıcı silindrələrə verilir. Bu maşının əsas işçi üzvləri birinci maşının işçi üzvləri kimi işləyir. İkinci darayıcı maşında alınan vatkada liflər uzununa yerləşir və enliyi maşının işçi enliyinə bərabərdir. İkinci lenta əmələgətiricinin fırlanma və irəli-geri hərəkət edən dəmirdən olan barabanlarının (44) köməyi ilə aşağı çərçivədə (45) vatkadan lenta formalaşdırılır ki, birinci lenta əmələgətiricidə alınan lentlə müqayisədə daha böyük enliyə malikdir və liflərinin istiqaməti başqa cürdür. Aşağı çərçivə lentanı nəqletdiricinin iki şaquli çərçivələrinə (46) verir ki, onlar onu qaldırır və çərçivədən (47) keçməklə lentayığıcının iki yellənən çərçivəsinə (48) verir ki, onlarda onu çərçivə (49) üzərinə sərir. Buradan sərilmüş qarışq valiklə (50) sıxlaşdırıldıqdan sonra çərçivə (51) vasitəsi ilə üçüncü darayıcı maşının qidalandırıcı çərçivəsi (52) üzərinə verir.

Üçüncü valikli darayıcı maşın. Bu maşın sonuncu dəfə qarışığın liflərini daha yaxşı darayırlar, onları qarışdırır və təmizləyir. Bu maşının da əvvəlki maşınlarda olduğu kimi işçi üzvləri vardır. Maşının daha intensiv işi daha yüksək nömrəli qarnitura, daha kiçik ara məsafəni və sərilmüş qatda liflərin dioqanal üzrə yerləşməsi hesabına əldə edilir.

Bu maşının çıxarıcı barabani (54) üzərindən daraqla (53) çıxarılan vatkə kələf xizəyinə daxil olur.

Kələf xizəyi. Kələf xizəyi (şəkil 7) sonuncu darayıcı maşından alınmış vatkadan, tələb olunan bərabərliyə və kifayət qədər möhkəmliyə malik olan, nəql etdirmək və əyrici maşında sonrakı emal zamanı sərfəli olan şəkildə qarqaraya sarılmış kələf ipliyini almaq üçün təyin edilmişdir. Kələf xizəyi, qayış bölüşdürücüsündən, eşici qollardan və sarıycı mexanizmindən ibarətdir. Qayış bölüşdürücüdə bölücü qayışlar sisteminin köməyi ilə vatkəni dar zolaqlara bölməkdən və onların hər birini qayışın enliyinə



Şəkil 7. Kələf xizəyinin sxemi

bərabər enlikdə olan bir zolağı eşici qollara verməkdən ibarətdir. Bölünmə prosesi aşağıdakı kimi həyata keçirilir.

Üçüncü maşının çıxarıcı barabani üzərindən, çıxarıcı daraqla çıxarılmış vatka, istiqamətləndirici valikdən (1) keçir və iki qəbulədici (2,3) valiklərin arasına daxil olur ki, bu valiklərin səthində qayışların enliyinə bərabər enlikdə və dərinliyi onların qalınlığına uyğun qanov vardır. Qəbulədici valiklərin qanovlarına qayışlar keçirilir ki, sonradan onlar bölücü silindrə (4,5) doğru gedir və onları 180^0 az qövslə əhatə edir. Sonra bir neçə istiqamətləndirici valiklərdən keçərək, qəbulədici valiklərə qayıdır. Aşağı qəbul edici valikdən (2) qayışlar yuxarı bölücü aşağı qəbul edici valikə (2) qayıdır. Yuxarı qəbulədici valikdən silindrə (4) gedir və bir neçə istiqamətləndirici valikdən keçərək (3) isə qayışlar aşağıdakı bölücü silindrə (5) gedir və bir neçə istiqamətləndirici valikdən keçərək yuxarı qəbulədici valikə (3) qayıdır. Vatkanın qayışlarla bölüşdürülməsi, bölücü silindrələrin oxundan keçən müstəvidə həyata keçirilir. Burada qayışlar vatkanı dar zolaqlara bölmər və onları öz səthlərində eşici qollara (6,7) aparır.

Eşici qollar dörd cütdür və eşici valiklər üzərinə çəkilmiş sonsuz, enli silindrik və yaxud dəri qayışdan ibarətdir. Onlar üzərinə verilmiş vatkanın zolağını irəli vermək üçün fırlanma hərəkəti və bu zolağı eşmək üçün bir-birinə nəzərən irəli-geri hərəkət edirlər ki, nəticədə vatkanın zolağı kələf sapına çevrilir. Kələf sapi fırladıcı valiklərlə (8) sürtünmə qüvvəsi hesabına fırlanan oxluqlara sarınır. Hər bir kələf sapi dioqanala sarınır və oxluq üzərində müəyyən sahə tutur ki, enliyi fırladıcı valiklər üzərində irəli-geri hərəkət edən gəzdircinin (9) gedişinə bərabərdir. Nəticədə kələf yumağı (10) uzun babinə oxşayır sarılmış kələf saplarının dairəsinin sayı bir cüt eşici qolların buraxdığı saya bərabərdir. Kələf yumağından sonrakı istifadəni sərfəli etmək məqsədi ilə onun uzunluğunu 2 dəfə azaldırlar. Bunun üçün bir cüt eşici qollardan alınan kələf saplarının yarısını məsələn 40-dan 20-ni bir babinə ikinci yarımla hissəsini işə digər babinə sarıylar [7].

Bölücü qayışların enliyi adətən 10,5 və yaxud 14 mm, sayı isə aparatda 160 və ya 120 olur. Eşici qollar və fırladıcı valiklər dörd cərgə yerləşdikdə hər bir bobində 160 qayış olduqda 40 sap və 120 qayış olduqda 30 sap sarınır və yaxud uyğun olaraq hər bir cərgədə iki bobin yerləşdikdə sarınan sapların sayı 20 və 15 olacaqdır.

Bobinin fırladıcı valiklər üzərində sürüşməsini nəzərə almasaq sarınma sürətini aşağıdakı formula ilə hesablamaq olar:

$$V_s = \sqrt{V_1^2 + V_2^2}$$

Burada: V_1 - fırladıcı valların çevrəvi sürəti m/dəq;

V_2 - gəzdircinin sürətidir m/dəq.

Fırladıcı valiklərin çevrəvi sürəti aşağıdakı kimi təyin edilir.

$$V_1 = \pi d_1 n_1$$

Burada $d_1=132$ mm fırladıcı valiklərin diametri

n_1 - valiklərin fırlanma tezliyi, $22-40 \text{ dəq}^{-1}$ hədlərində dəyişir.

Gəzdircinin sürəti aşağıdakı formula ilə hesablanıa bilər.

$$V_2 = 2bn$$

Burada b - gəzdircinin gedisiidir, kələfin sarınma enliyini müəyyən edir, mm-lə

n -gəzdircinin iki gedisinin sayıdır, dəq^{-1}

Qiymətləri yerinə yazsaq alarıq

$$V_s = \sqrt{(\pi d_1 n_1)^2 + (2bn)^2}$$

Adətən bu sürət $16-26 \text{ m/dəq}$ hədlərində olur və bəzən də artıq olur. Eşilmə dərəcəsi və yaxud eşilmənin intensivliyi onun sıxlığı ilə xarakterizə edilir ki, bu da çox amillərdən aslıdır: kələfin buraxılma sürətindən, eşici qolların gedisindən və irəli-geri hərəkətin sayından, qolların enliyindən və onlar arasındakı ara məsafəsindən.

Eşici qollar arasında sıxlıq kələfin hər bir kəsiyinin hərəkət müddəti (dəqiqliyədə) aşağıdakı kimi hesablanır.

$$t = \frac{l}{V},$$

burada ℓ - eşici qollarda kələfin sıxılma uzunluğu metrlə.

V- eşici qollarda kələfin buraxılma sürəti m/dəq.

Bu müddət ərzində eşici qolların irəli geri hərəkət aldığı dayaq, aşağıdakı qədər fırlanma tezliyi alacaqdır.

$$n = n_d \cdot t = \frac{n_d l}{V}$$

burada n_d -dayağın fırlanma tezliyidir, dəq⁻¹.

Dayağın bir tam dövrü zamanı hər bir eşici qol bir birinə nəzərən VƏ qədər yerini dəyişəcəkdir ki, burada E eksentrikdəki eksentrisitet, eşici qollar arasındaki kələfin hər bir kəsiyinin hərəkəti zamanı, yəni dayağın n fırlanma tezliyində, qolların yerdəyişməsi aşağıdakı qədər olacaqdır.

$$S = 2En = \frac{2En_d l}{V} \quad (8.4)$$

Belə yerdəyişmədə kələf öz oxu ətrafında dövr edir.

$$m = \frac{S}{\pi d} = \frac{2En_d \ell}{V\pi d} \quad (8.5)$$

burada d kələfin diametridir mm-lə, qollar arasındaki məsafəyə bərabərdir . Əgər (8.5) ifadəsində sabit kəmiyyətlərin qiymətini yerinə yazsaq və kələfin eşilmə dərəcəsini C ilə ifadə etsək alarıq:

$$C = \text{const} \frac{En_d}{V_d} \quad (8.6)$$

Bu formula göstərir ki, hər bir aparat üçün kələfin eşilmə dərəcəsi eksentrikdə qoyulmuş eksentrisitetlə və dayağın fırlanma tezliyi ilə düz mütənasib olub, kələfin buraxılış sürəti və eşici qollar arasındaki ara məsafəsi ilə tərs mütənasibdir.

Yunun kobud daraqlı əyriciliyində tətbiq edilən iki darayıcılı aparatin xüsusiyyəti, onun tərkibində üç yox iki darayıcı maşının olmasıdır. İki darayıcılı aparatlardan adətən bir yox iki çıxarıcı barabanlı olurlar. Hər bir barabanın üstündə beş yox, dörd işçi və çıxarıcı valik vardır. İki çıxarıcı barabanın olması vatkanın keyfiyyətinin pisləşdirmədən, aparatin iynəli səthlərindəki böyük yüklerin hesabına, dar qayıslarda daha qalın (aşağı


nömrəli) kələfin istehsal edilməsinə imkan verir. Nətiəcədə belə işçi enlikdə qayışların sayını artırmaq olur ki, buda təbii olaraq maşının məhsuldarlığının artırılmasına imkan verir.

Yun əyriciliyində valikli darayıcı maşında qəbuledici baraban (1) (şəkil 10), liflərin qırılmasının qarşısını almaq üçün, pambıq əyriciliyindəki şlyapalı darayıcı maşının qəbuledici barabanın sürətindən çox kiçik sürətə malikdir.

İlkin daranmada qəbuledici baraban adətən $40-60 \text{ dəq}^{-1}$ hədlərində fırlanma tezliyi ilə hərəkəti edir, ikinci və üçüncü valikli darayıcı maşınlarda işə fırlanma tezliyi $100-160 \text{ dəq}^{-1}$ hədlərində olur. Nəticədə, qəbuledici barabanın mişarlı qarniturası ilə baş barabanın iynəli qarniturasının qarşılıqlı təsiri nəticəsində liflər qəbuledici barabanın qarniturasından baş barabanın qarniturasına keçir (şəkil 11a). Adətən baş barabanla qəbul edici baraban arasında ara boşluğu $0,5 \text{ mm-ə}$ yaxın olur. Baş baraban 2 (şəkil 8.10) valikli darayıcı maşının əsas işçi üzvüdür. O, $125 - 135 \text{ dəq}^{-1}$ hədlərində fırlanma tezliyi ilə fırlanma və yaxud $500-530 \text{ m/dəq}$ çevrəvi sürəti ilə fırlanma hərəkəti edir.

Adətən daranmanın effektliyini ardıcılıqla artırmaq üçün birinci maşının baş barabanın fırlanma tezliyi 125, ikincininki 130, üçüncüünü ki, işə 135 dəq^{-1} olur. İynələrin sıxlığını xarakterizə edən qarnituranın nömrəsi hər bir növbəti maşında iki nömrə yüksəkdir ki, bu da daranmanın effektivliyini artırır.

Valikli maşında işçi valiklər (3) (şəkil 8) böyük əhəmiyyət kəsb edir, belə ki, bu maşında daranma əsasən onlarla baş baraban arasında həyata keçirilir. İşçi valiklər kiçik sürətlə fırlanır və çevrəvi sürəti $2,5-8,0 \text{ m/dəq}$ hədlərində dəyişir. Bu zaman birinci valiklər (məhsulun hərəkəti istiqamətində) adətən sonrakılardan az sürətlə fırlanır və nəticədə daranma sürəti $V_{\text{dar}} = V_b - V_1$ ardıcılıqla artır. İşçi valiklərdə və baş baraban arasındakı



Şekil 8. Malikli darayıcı şeması

məsafə 0,3-0,5 mm hədlərində dəyişir, lakin birinci maşında birinci işçi valiklə və baş baraban arasında məsafə 0,8 mm-ə çatır. İşçi valiklərin iynəli qarniturasının nömrəsini, baş barabandakı iynəli qarnituranın nömrəsinə bərabər götürürlər. Baş barabanın (2) iynəli qarniturasının və işçi valiklərin iynəli qarnituralarının qarşılıqlı təsiri nəticəsində liflərin kiçik dəstlərdə çıxarılması və sonra isə ayrı-ayrı liflərə ayrılması, yəni daranma prosesi baş verir. Daranma prosesində lif dəstləri iynələrə təsir edərək onların meyillənməsinə səbəb ola bilər və nəticədə maillik bucağı və ara məsafəsi dəyişir. İynələrin meyillənməsinin ara məsafəsinə təsirini azaltmaq üçün iynələri düz yox əyilmiş şəkildə hazırlayırlar.

Çıxarıcı valkilər (4) (şəkil 10) lifləri işçi valiklərdən çıxararaq onları baş barabana verir və nəticədə bu liflərlə baraban üzərindəki liflərin qarışması baş verir. Bu qarışdırmanın yaxşılaşdırmaq üçün çıxarıcı valiklərin sürəti böyük olmalıdır və adətən bu sürət 140-150 m/dəq hədlərində dəyişir. Çıxarıcı və işçi valiklər arasında və onlarla baş baraban arasında ara məsafəsi 0,3- 0,5 mm hədlərində dəyişir. Çıxarıcı valiklərdə qarnituranın nömrəsi, baş barabandakından iki nömrə aşağı olur. Qaçağan (5) (şək. 10) barabanın iynələri üzərinə liflərin bir hissəsini qaldırmalıdır, bunun üçün onun sürəti baş barabanın sürətindən böyük olmalıdır və onun iynələri barabanın iynəli qarniturasının içində girməlidir. Adətən qaçağanın sürəti barabanın sürətindən 15-20% çox olmalıdır. Qaçağanın yuxarı təmizləyicisinin və yaxud qaçağan üstünün sürəti 50 m/dəq, aşağı təmizləyicisinin və yaxud qaçağan altının sürəti isə 170 m/dəq olur. Hər iki təmizləyici qaçağanın səthinə düşmüş lifləri təmizləmək üçündür. Təmizləyici qaçağan üzərindən lifləri çıxararaq onları baş barabana verir. Qaçağanın qarniturasının nömrəsi baş barabanın qarniturasının nömrəsinə bərabər olur və yaxud ondan iki nömrə çox olur. Valikli darayıçı maşında çıxarıcı barban şlyapalı darayıçı maşında oynadığı rol oynayır.

Çıxarıcı barbanın çevrəvi sürəti 10-26 m/dəq və daha çox hədlərdə dəyişə bilir. Aparatın sonuncu darayıçı maşının çıxarıcı barabanının sürəti

kələf xızəyi ilə məhdudlaşdır ki, onun konstruksiyası böyük sürətlərdə istehsal edilən kələfin yaxşı eşilməsini təmin etmir. Çıxarıcı barabanla baş baraban arasında aralıq məsafə 0,3-0,5 mm hədlərində dəyişir. Çıxarıcı barabanın qarniturasının nömrəsi baş barabana nisbətən iki nömrə böyükdür. Çıxarıcı barabanla baş barabanın qarşılıqlı təsiri nəticəsində liflər baş barabandan çıxarıcı baraban üzərinə keçir. Liflər sürəti baş barabanın sürətindən on dəfələrlə kiçik olan çıxarıcı baraban üzərinə keçdikdə, liflər onun üzərində daha sıx qat şəklində yerləşir. Lif qatlarının üst-üstə yiğilması nəticəsində çıxarıcı baraban üzərində ümumi qat həm qarışığına və həm də tərkibinə görə bərabərləşir.

Çıxarıcı daraq (7) (şəkil 8) şlyapalı darayıcı maşında olduğu kimi yüksək sürətlə yellənmə hərəkəti edərək, vatkanı çıxarıcı baraban üzərində çıxarır. Darağın yellənmə tezliyi 800 dəq^{-1} və onunla çıxarıcı baraban arasında ara məsafəsi 0,3-0,4 mm olur.

İynəli lentin nömrələnməsi. İynəli lentin nömrəsi onda iynələrin qalınlığını və yerləşməsinin sıxlığını xarakterizə edir. İynələr nazik olduqca onların sayı lentin vahid sahəsində çox olur və lentin nömrəsi də bir o dəfə yüksək olur. İynəli lentin nömrəsi № 12- № 32 hədlərində dəyişir. Baş və çıxarıcı barabnlarda iynəli lentin enliyi 56 mm, işçi və çıxarıcı valıklar üçün 27,5 mm, qaçağan üçün isə- 46 mm olur. Lentin əsası bir neçə qat rezin kleylə kleylənmiş pambıq parçadan ibarətdir və üst qatı sıx keçədən ibarətdir.

İynəli lentin nömrəsi (qarnitura) emal edilən qarışığın xarakterinə uyğun gəlməlidir. Daha nazik qarışiq üçün daha yüksək nömrəli və daha kobud üçün isə – aşağı nömrəli lent tətbiq edilir. Mərkəzi Elmi Tədqiqat Yun Institutunun (ЦНИИШЕРСТИ) üç darayıcılı aparatı üçün iynəli lentin təqribi nömrəsi cədvəl 1.-də verilmişdir.

Daranma prosesi zamanı liflərin bir hissəsi işçi valik üzərinə keçir ki, onlar oradan çıxarıcı valıklə çıxarıılır və yenidən barabana qaytarılır. Maşının qərarlaşmış hərəkətində, uqarları nəzərə almasaq, qəbul etmək

Cədvəl.1.

Baş barabanın lifli materialla yüklenməsi. Baş barabanın lifli materialla yüklenməsi dedikdə, şərti olaraq çıxarıcı barabanın, baş barabanın səthinin 1 m^2 -da çıxardığı lifin qramla miqdarı başa düşülür. Kələfin qalınlığından (nömrəsindən) və digər amillərdən aslı olaraq baş barabanın yüklenməsini Aşağıdakı formula ilə təyin edirlər.

$$a) a_b = \frac{V_s T}{b V_b};$$

$$b) a_b = \frac{V_s \cdot 1000}{N_b V_b b}$$

burada V_s – kələfin sarınma sürətidir, m/dəq ;

T- kələfin qalınlığı tekslə;

N- istehsal edilən kələfin nömrəsi;

b- qayışın enliyi mm-lə ;

V_b - baş barabanın çevrəvi sürətidir. m/dəq .

Bu formulalarda baş barabanın yüklenməsinin hesablanması üç darayıcılı aparatda emal edilən qarışığın xarakterindən aslı olaraq yüklenmənin $0,4\text{-}0,6 \text{ qram/m}^2$ qiymətinə yaxındır.

Daranma prosesində liflərin paylanması əmsali.

olar ki, daranma prosesində işçi valikdən, çıxarıcı valik vasitəsi ilə barabana qayidian lifli materialın miqdarı barabandan işçi valikə keçən lifli materialın miqdarına bərabərdir.

Prof. N.Y.Konarski lifli materialların barabandan işçi valikə keçməsini paylanma əmsalı ilə qiymətləndirməyi və bu əmsalı aşağıdakı formula ilə hesablaması təklif edir.

$$K_p = \frac{\alpha_c}{\alpha_n + \alpha_c}$$

burada α_n - qidalanmadan barabanın lifli materialla yüklenməsi (qram /m^2), onun çıxarıcı barabana verdiyi miqdar.

α_s – çıxarıcı valikdən barabanın yüklenməsi (q/m^2)

3. YUN DARAYICI APARATIN TEXNOLOJI HESABATI

Aparatın yüklemə hesabatını apardıqda əsas ən istehsal edilən ipliyin qalınlığı (nömrəsi) və aparatın məhsuldarlığı hesablanır.

Istehsal edilən kələfin qalınlığının hesablanması.

Kələfin qalınlığı tekslə, kilotekslə və ya nömrə ilə ifadə edilə bilər. Çox zaman kələfin qalınlığını kilotekslə təyin edirlər.

Tekslə və yaxud kilotekslə ifadə edilmiş qalınlığı aşağıdakı kimidir.

$$T_k = 1000 \frac{Q}{L} (\text{teks}) \quad \text{və} \quad T_k = \frac{Q}{L} (\text{kiloteks}), N_k = \frac{L}{Q}$$

burada L kələfin uzunluğu (metrlə), Q kələfin çəkisidir (qramla).

Aparatın bir dəqiqlidə buraxdığı kələfin uzunluğu aşağıdakı kimidir.

$$L = V_s \cdot m$$

Burada m –aparatdakı kələf saplarının sayıdır. Onun çəkisi

$$Q = q m_a k_e \quad \text{olur.}$$

Burada q – özüçəkən tərəfindən atılan bir partiya qarışığın çəkisidir və yaxud özüçəkənin atdığı çəkidir (qramla).

m_a – bir dəqiqlidə atılmaların sayıdır,

k_e – qarışıldan kələfin çıxma əmsalıdır.

Qiymətləri yerinə yazsaq alarıq.

$$\text{a)} \quad T_k = \frac{qm_a k_b}{V_n m} (\text{ktek})$$

$$\text{b)} \quad N_k = \frac{V_n m}{qm_a K_b} \quad (8.7)$$

Kələfin qalınlığını dəyişmək üçün özüçəkənin atılmalarının çəkisini dəyişməkdən istifadə edirlər (8.7.) formulasına daxil olan digər kəmiyyətləri sabit qəbul etsək alarıq .

$$\text{a)} \quad T_k = \frac{q}{const} (\text{ktek}) \quad \text{b)} \quad N_k = \frac{const}{q} \quad (8.8)$$

(8.8) formulasını kələfin qalınlığının iki qiyməti üçün yazıb və onların birini digərinə bölsək alarıq.

$$\text{a)} \frac{T''_k}{T'_k} = \frac{q''}{q'}, \text{ buradanda } q'' = q' \frac{T''_k}{T'_k},$$

$$\text{b)} \frac{N''_k}{N'_k} = \frac{q''}{q'}, \text{ buradanda } q'' = q' \frac{N'_k}{N''_k},$$

burada: q'' özüçəkənin atımının yeni çəkisi;

q' özüçəkənin atımının köhnə çəkisi;

T'_k köhnə kələfin qalınlığı kteks;

T''_k yeni kələfin qalınlığı kteks;

N''_k kələfin təzə nömrəsi;

N'_k kələfin köhnə nömrəsi.

Praktiki olaraq bir atımın çəkisi 150-400 qrama bərabərdir, bir dəqiqlikdəki atılmaların sayı isə 0,8-3,0 hədlərində dəyişə bilir.

Darayıcı aparatın məhsuldarlığının hesablanması.

Darayıcı aparatın məhsuldarlığı kq/saatla aşağıdakı formula ilə hesablanır.

$$\begin{aligned} \text{A)} \quad & \Pi = \frac{V_n m \cdot 60 T_k}{1000} K_{f.i.v.} \\ \text{B)} \quad & \Pi = \frac{V_n m \cdot 60}{1000 N_k} K_{f.i.v.} \end{aligned} \quad (8.9)$$

Burada: V_n – kələfin eşilmə və yaxud sarınma sürəti;

m - aparatın buraxdığı kələf saplarının sayı
(adətən 120 və ya 160 olur);

T_k – kələfin qalınlığı kteks;

N_k istehsal edilən kələfin nömrəsi.

Bir qayışın bir saatda km-lə kələfin məhsuldarlığı aşağıdakı kimidir.


$$\Pi = 0,06 V_n K_{f.i.v.} [\text{km/saat}]$$

$K_{f.i.v.}$ – hesablamaq üçün növbə ərzində normallaşdırılan T_b işdən dayanmaları bilmək lazımdır.

4. YUN LİFLƏRİN DÖN İSTEHSALI PROSESİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT

Hal-hazırda aparat əyriciliyində əyrici maşınlar qismində fasiləsiz işləyən üzüklü əyrici maşınlar tətbiq edilir. Mərkəzi Elmi Tədqiqat Yun İnstitutu sisteminin dartıcı cihazlı üzüklü əyrici maşının quruluşunun xüsusiyyətlərinə baxaq. Bu maşınların, pambıq əyriciliyində və əyriciliyin digər sistemlərində tətbiq edilən üzüklü əyrici maşınlarla müqayisədə əsas xüsusiyyəti dartıcı cihazın konstruksiyasıdır ki, burada sürtünmə qüvvəsi sahəsi və dərtılma prosesində liflərin düzlənməsi üçün dairəvi daraq tətbiq edilir. Əyrici maşında belə dartıcı cihaz olduqda, dərtılma 2,5 qədər və daha çox olduqda işləmək olar. Kələf qarqaraları (1) (şəkil 12) açan iki barabanlar (2) üzərində yerləşdirilir ki, onlar fırlanaraq sapları qarqaradan açır. Hər bir qarqaradakı kələf saplarının bir yarısı (məsələn bütün cüt rəqəmlilər) maşının bir tərifinə, digər yarısı isə (bütün tək rəqəmlilər) digər tərəfə gedir. Açılan kələfin uzun tərəfdə, çevrəvi sürəti açıcı barabanın çevrəvi sürətinə bərabər olan saxlayıcı valik (3) vardır. Yumagın diametri böyük olduqda, kələf sapları saxlayıcı (3) valikin üstündən keçir, qarqaranın diametri işlədikcə kiçilir və onda kələf sapları valikə toxunur və onların qarqaranın altına düşməsinin qarşısını alır. Dartıcı cihazdan qabaq kələf sapları sapgəzdiricidən (4) keçir ki, digər maşınlarda olduğu kimi arxa silindrin rifli çıxıntılarının uzunluqları boyu irəli-geri hərəkət edir. Dartıcı cihaz - bir sahəlidir. Arxa cütlə (5) və qabaq cüt (6) arasında dairəvi daraq (7) yerləşdirilir.

Liflərin hərəkətinə nəzarət üçün daha yaxşı şərait yaratmaq üçün, darağı mümkün olduqca qabaq cütün çıxdığı yerə yaxın yerləşdirilir ki, hətta çox qısa liflərin hərəkətinə nəzarət etməyə imkan verir. Bu daraqla yaradılmış dərtilmənən əyilmə sahəsi də liflərin hərəkətinə nəzarət şəraitini yaxşılaşdırılır [8].



Şekil 9. VIETYİ-nin dartaçı cihazı yerleşdirilmiş üzüklü
maşın öyrici

Dartıcı cihazın arxa cütü rifli silindrdən və üst hamar metallik özüyükləyən valikdən ibarətdir ki, öz ağırlığı ilə arxa cütdən kələf saplarını sıxır. Qabaq cüt çevrəvi sürətləri eyni riflərinin addımı müxtəlif olan iki xətt rifli silindrərdən və dəstək sistemli yüklə hər iki silindrə sıxlın elastik (sintetik) örtüyü olan, yuxarı metallik valikdən ibarətdir. Qabaq cütün aşağı silindrinin diametri 32 mm-dir, yuxarı silindrin ki, isə liflərin sıxılma nöqtəsini dairəvi darağın iynələrinə yaxınlaşdırmaq üçün 19 mm-dir. Qabaq cütün hər bir valiki, arxada olduğu kimi, iki saqqalçığı sıxmağa xidmət edir və həmçinin orta dayağı vardır. Valik iki silindr üzərində olduğu üçün o, sonda dayaqlar olmamasına baxmayaraq düzgün və dayanaqlı vəziyyətdə durur. Belə konstruksiya kələfi yaxşı sıxmaqla yanaşı (6-10 kq iki sapa), sapi, valiki qaldırmadan, yandan yükləməyə imkan verir.

Dairəvi darağın diametri (iynələr üzrə) 45 mm-dir. Onun polad iynələri radiusa nəzərən 30° bucaq altında latun vtulkaya preslənmişdir. İynələrin ucları silindrin səthindən 1 mm məsafədə valiklərdən isə 2 mm məsafədə olur. Qısa liflərin hərəkətinə nəzarət edərək dairəvi daraq, ondan uzun liflərin qırılmadan keçməsinə imkan verir. Bununla yanaşı o lifləri dartılan məhsulun oxu boyu yaxşı düzləndirir və paralelləşdirir. Ona görə dairəvi daraqlı dartıcı cihaz aparat ipliyini dartdıqda, digər dartıcı aparatlarla müqayisədə yüksək dartılma qabiliyyətinə malikdir və həmçinin periodik işləyən maşınla müqayisədə 1,2-1,6 əvəzinə 2,5 olur. Silindrlərin və valiklərin səthlərinin tez yeyilməsinin qarşısını almaq üçün maşının hər iki tərəfində gəzdirici mexanizm vardır. Bu mexanizm həm sapgəzdiriciyə (4) və daraqların (7) vallarına silindrərin riflərinin uzunluğu boyu irəli geri hərəkət verir. Gəzdirici mexanizm hərəkəti arxa silindrdən sonsuz vint ötürməsi vasitələri ilə alır. Dartıcı cihazın altında pnevmatik saqqalçıq tutucularının sorucu boruları (8) yerləşmişdir ki, onlar mərkəzi havasorucusu (9) ilə birləşdirilmişdir. Sap qırıldıqda, saqqal tutucunun borusuna sorulur, sonra

mərkəzi havasorucuya və oradan da maşının sonunda yerləşmiş sap yiğiciya verilir.

Aparat əyriciliyinin П-83—III, П-114-III, П-132-III üzüklü əyrici maşınlarının burucu-sarıyıcı cihazı və başqa mexanizmləri digər liflərin əyriciliyində tətbiq edilən üzüklü əyrici maşınlarla müqayisədə hər hansı bir başqa xüsusiyyətləri yoxdur. iyələr arasındaki məsafəsi böyük olan (П-114-III, П-132-III və başqaları) maşınlarda qulaqcıq formalı qaçağanla şaquli üzüklər tətbiq edilir.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Aparat sistemi ilə iasehsal olunan yun ipliyinin keyfiyyətli alınması məqsədi ilə aşağıdakı nəticələr təklif olunur.

1. Xamalın qarışdırılmaya hazırlanması prosesində tətbiq olunan TH-120—ş qırıcı maşınlarının iş prinsipi düzgün riayət olunmalıdır.
2. Qarışqların düzgün yağlanması üçün hazırlanan emulsiyanın verilişi ressepindən kənara çıxma 5%-dən çox olmamalıdır.
3. Qarışığım daranması üçün istifadə olunan üç prosesli darayıçı maşının özüçəkənin hər porsiyasının çəkisi 150/400qram intervalında olmalıdır.
4. Kələf karetkasının qayış bölüşdürücüsünün sistemi düzgün işləməlidir.
5. İstehsal olunan kələfin xətti sıxlığının təyin edilməsi hər smendə üç dəfədən az olmamalıdır.
6. Darayıçı aparatda dartım və toplamaların miqdarı cədvəl göstəricisi üzrə aparılmalıdır.
7. Əriyicin maşının dartıcı cihazlarında tətbiq olunan dairəvi darağın dişlərinin arası tutulmaması üçün işçilər məsuliyyətli işləməlidirlər.
8. Dairəvi daraqda liflərə nəzarətin yüksəldilməsi məqsədi ilə iynələrin ucları darağın səthindən 1mm üstə çıxmalıdır.

ӘДӘВІYYАТ

1. Н.И.Труевцев, Н.Н.Труевцев, Д.М.Кофман, В.П. Шмулевич, В.М.Лазаренко. Механическая технология волокнистых материалов. -М.: Легкая индустрия, 1969., 509с.
2. Н.Н.Миловидов, К.К.Киселев, К.И.Бадалов, П.П.Фаминский. Технология и оборудование хлопкопрядильного производства -М.: Легкая индустрия, 1966 .593 с
3. А.И.Макаров и др. Расчет и конструирование машин прядильного производства. -М.: Машиностроение, 1981, 454 с.
4. АрГЦГ, Петер и др. Технология пневмомеханического прядения -М.: Легкая индустрия, 1986. 250 с
5. Л.Е.Ефрос Механика и конструктивные расчеты ровничных машин -М.: Машиностроение, 1967, 203 с.

